

# Ümumi məsələlər üzrə rəis müavini vəzifəsi üzrə test tapşırıqları

1. Aşağıdakılardan hansı bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı sistemlərindən biri deyil?

- A) Qaz
- B) İstilik
- C) Elektrik
- D) Su və kanalizasiya
- E) Lift

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə, Bakı, 23.02.2015, № 46

2. Binanın daxilində temperaturu saxlamaq və itirilən istiliyin yerini doldurmaq üçün hansı tədbirlər görülür?

- A) Otaqlar havalandırılır
- B) Elektrik enerjisinə qənaət tədbirləri görülür
- C) Tüstü bacaları mütəmadi təmizlənir
- D) İstilik sistemləri qurulur
- E) Divar kağızları yenilənir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Çilingər-santexnik" ixtisası  
Çilingər İşləri, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

3. Göstərilənlərdən hansının istilik təchizatı sisteminin mərtəbələr üzrə planında qeyd olunmasına ehtiyac yoxdur?

- A) İnşaat konstruksiyası;  
Binanın koordinasiya oxu və onlar arasında məsafə
- B) Hər bir hissədə trubanın diametr göstəricisinə uyğun magistral boru kəmərləri
- C) Dayaqların əlaqələndirici ox üzrə bağlanması

D) İstilik cihazı radiatorda bölmələrin sayı

E) İstifadə olunan materialın istehsal yeri və tarixi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası

İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

4. İstilik xətlərinin yeraltında və ya yer üstündə quraşdırılmasından asılı olmayaraq, sistemin effektiv işləməsi aşağıdakılardan hansından asılıdır?

A) Boruların və izolyasiya qatının düzgün seçilməsindən

B) Magistral xətlərin uzunluğundan

C) Su təchizatından

D) Relyefdən

E) Radiatorların seçimindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Çilingər-santexnik" ixtisası

İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

5. Hansı bənddə göstərilən istilik izolyasiya materialı kimi istifadə edilmir?

A) Bazalt qızdırıcı

B) Sinklənmiş polad

C) Mineral pambıq

D) Penoplast

E) Penopoliyretan

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Çilingər-santexnik" ixtisası

İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

6. "Kanalizasiya xətləri və qurğuları ..... qulluq edir."

Boşluğa aşağıdakılardan hansı qoyula bilməz?

- A) Axıntı sularını qəbul etməyə
- B) Axıntı sularını nəql etməyə
- C) Axıntı sularını lazımı dərəcəyə qədər təmizləməyə
- D) Təmizlənmiş axıntı sularını su hövzələrinə axıtmağa
- E) Axıntı sularından təkrar istifadənin təmin edilməsinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Çilingər-santexnik" ixtisası

Kanalizasiya Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

7. Kanalizasiya dayaq xətlərinin quraşdırılma tipindən asılı olmayaraq boru ilə divar arasındakı məsafə nə qədər olmalıdır?

- A) 15 mm
- B) Divarın içində quraşdırılmalıdır
- C) 2 sm-dən az olmamalıdır
- D) Divara bitişik olmalıdır
- E) Ən az 15 sm

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Çilingər-santexnik" ixtisası

Kanalizasiya Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

8. Kanalizasiya dayaq xətlərinin quraşdırılması ilə bağlı hansı fikir yanlıştır?

- A) Dayaq xəttinin diametri bütün uzunluğu boyunca eyni olmalıdır
- B) Hər bir dayaq xətti evin çardağına çıxan ventilyasiya xətti ilə bitməlidir
- C) Kanalizasiya dayaqqları ciddi şəkildə şaquli olmalıdır
- D) Borunun diametri, quraşdırıldığı sahənin ölçülərinə və dizaynına görə hesablanmalıdır
- E) Hər bir dayaq xətti, onları təmizləmək üçün xüsusi təftiş elementləri ilə təchiz olunmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası

Kanalizasiya Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

9. Diametri 100 – 110 mm olan kanalizasiya borusunun normal mailliyi nə qədər olmalıdır?

- A) Hər metrədə 2 sm
- B) Hər metrədə 3,5 sm
- C) Hər metrədə 1 sm
- D) Hər metrədə 0,8 sm
- E) Hər metrədə 4 sm

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası

Kanalizasiya Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

10. Sanitar – texniki və məişət cihazlarından çıxan axıntı sularını axıtmaq üçün hansı diametrlı borulardan istifadə edilir?

- A) 25 mm
- B) 50 mm
- C) 100 mm
- D) 110 mm
- E) 150 mm

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası

Kanalizasiya Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

11. Əl-üz yuyanın üst səviyyəsi döşəmədən hansı hündürlükdə quraşdırılmalıdır?

- A) 1 m
- B) 1, 2 m
- C) 0, 8 m
- D) 0, 5 m

E) İstənilən hündürlükdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası

Kanalizasiya Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

12. Xarici magistral su kəməmindən, binada quraşdırılan su saygacına qədər, torpaqda yerləşdirilən su kəməri hissəsi necə adlanır?

A) Bina girişi

B) Magistral kəmə

C) Daxili xətt

D) Sanitar qovşaq

E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası

Su Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

13. Hansı binalara yanğın əleyhinə su kəməri quraşdırılır?

A) Yataqxana və istənilən ictimai binalara

B) 6 mərtəbədən hündür idarəetmə binalarına

C) Həcmi 5000 m<sup>3</sup> yuxarı olan sənaye, təsərrüfat və admistrativ binalara

D) Anbarlara

E) Ümumtəhsil məktəblərinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası

Su Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

14. Əlüz yuyan kranlar çanaqların üst səviyyəsindən hansı məsafədə quraşdırılır?

A) 350 mm yüksəklikdə

B) 200 mm yüksəklikdə

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- C) 150 mm aşağıda
- D) 400 mm yüksəklikdə
- E) Eyni səviyyədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Çilingər-santexnik" ixtisası

Su Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

15. Soyuq su təchizatı sistemləri üçün polipropilendən hazırlanmış boruları necə fərqləndirirlər?

- A) Borular qara rəgli olur
- B) Yan tərəflərinə göy zolaq vurulur
- C) Xüsusi sertifikatla satılır
- D) Daxilindən qırmızı lentvari xətlər keçir
- E) Üzərində nəzərəçarpacaq böyüklükdə qeydlər edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Plastik boru qaynaqçısı" ixtisası

Plastik Boruların Montaja Hazırlanması, Rasim Ağacanov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

16. İşgötürənlə işçi əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini, fərdi qaydada bağlanan hansı sənəd əsasında müəyyənləşdirirlər?

- A) Qarşılıqlı öhdəlik anlaşması
- B) Kollektiv saziş
- C) Təhvil-təslim aktı
- D) Əmək müqaviləsi
- E) Heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Əmək qanunvericiliyi ilə bağlı qeyd olunan fikirlərdən hansı doğru deyil?

- A) Əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etmək qadağandır
- B) İşgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməlidir
- C) İşgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququ var
- D) İşçinin işgötürənə vurduğu maddi ziyanə görə məsuliyyət işçinin xətti rəhbərinə aiddir
- E) İş vaxtında qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq olar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

18. Həmkarlar ittifaqları ilə bağlı hansı fikir yanlısdır?

- A) Həmkarlar ittifaqının qurulması üçün işgötürəndən qabaqcadan icazə alınmalıdır
- B) Üzvlüklə bağlı işçilər arasında heç bir fərq qoyulmur
- C) Könüllülük prinsipləri əsasında yaradılır
- D) İşçilər əmək və sosial hüquqlarını qorumaq üçün həmkarlar ittifaqlarına daxil ola bilərlər
- E) Həmkarlar ittifaqları işçilərin qanuni mənafələrini müdafiə edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Yer in üst qatının 30-80 sm dərinlikdə yumşaldılaraq əkin üçün yararlı hala salınması prosesi necə alanır?

- A) Şumlama
- B) Malalama
- C) Presləmə
- D) Ütüləmə
- E) Zərərləşdirmə

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

20. Soyuğadavamlı bir və iki illik bitkilərin, həmçinin stratifikasiya müddəti uzun (100 gündən çox) olan ağac və kol bitkilərinin toxumları nə vaxt səpilməlidir?

- A) Gecə vaxtı səpilməlidir
- B) Yayda səpilməlidir
- C) Qışda səpilməlidir
- D) Yazda səpilməlidir
- E) Payızda səpilməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

21. Toxumdan əmələ gəlmiş və ya becərilmiş cavan bitkilər necə adlanır?

- A) Kol
- B) Şitil
- C) Ağac
- D) Budaq
- E) Yarpaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

22. Bir çox tərəvəz məhsulları, ənənəvi olaraq, açıq şəraitdə istehsal edildiyi üçün istehlakçılar həmin məhsulları yalnız \_\_\_\_\_ istehlak edə bilirlər. Düzgün variantı seçin.

- A) Yağış yağan ildə
- B) Gün olan vaxtı
- C) Sulu qar olan vaxtı
- D) Qar yağan aylarda
- E) Mövsümdən-mövsümə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.Qəribov. Bitkilərin əkini və qulluq tədbirləri. Bakı, 2018



23. Bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması və kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul necə adlanır?

- A) Əkin
- B) Şumlama
- C) Budama
- D) Göz calaq
- E) Suvarma

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.Qəribov. Bitkilərin əkini və qulluq tədbirləri. Bakı, 2018

24. Bitkilərin kök sisteminə hava qarışığı ilə qida maddələrinin çilənməsi hansı əkin üsuludur?

- A) Bitkilərin substrat daxili yemlənməsi üsulu
- B) Qatı mühitli (Substrat aqreqat) kultura üsulu
- C) Su (məhlul hidroponik) kultura üsulu
- D) Kökdən kənar yemləmə üsulu
- E) Bitkilərin əkilməsinin ənənəvi üsulu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.Qəribov. Bitkilərin əkini və qulluq tədbirləri. Bakı, 2018

25. Ağır-gilli, torpaqlarda suvarma hansı qaydada aparılmalıdır?

- A) Çox norma ilə gec
- B) Gündə bir dəfə
- C) Həftədə bir dəfə
- D) Norma ilə tez-tez
- E) İldə bir dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

26. Qidalı-qara torpaqlarda suvarma hansı qaydada aparılmalıdır?

- A) Gündə bir dəfə
- B) Çox norma ilə gec
- C) Norma ilə tez-tez
- D) İldə bir dəfə
- E) Həftədə bir dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

27. Yüngül-qumsal torpaqlarda suvarma hansı qaydada aparılmalıdır?

- A) İldə bir dəfə
- B) Çox norma ilə gec
- C) Az norma ilə tez-tez
- D) Çox norma ilə tez-tez
- E) Gündə bir dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

28. Ot tipli bitkilərin suvarması hansı qaydada aparılmalıdır?

- A) Az su norması ilə, gündə bir dəfə suvarılır
- B) Çox su norması ilə, gec suvarılır
- C) Norma ilə, həftədə bir dəfə suvarılır
- D) Az su norması ilə, tez-tez suvarılır
- E) Çox su norması ilə, ildə bir dəfə suvarılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

29. Yeni əkilmış bütün bitkilərə dərhal nə etmək lazımdır ki, torpaqla bitki kökü arasında hava boşluğu qalmasın?

- A) Dərhal suvarılmalıdır
- B) Dərhal dərmanlanmalıdır
- C) Dərhal budanmalıdır
- D) Dərhal yemlənmelidir
- E) Dərhal calaq vurulmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

30. Dibçəkdə torpağın 5-10 sm-lik üst qatının quruması, nəyin göstəricisidir?

- A) Bitkinin dərmanlama vaxtını
- B) Torpağın suvarılma vaxtını
- C) Torpağın yemlənmə vaxtını
- D) Bitkinin budama vaxtını
- E) Bitkiyə calaq vurma vaxtını

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

31. Dibçək bitkiləri payız aylarında nə vaxt suvarılmalıdır?

- A) Axşamlar suvarılmalıdır
- B) Gecə suvarılmalıdır
- C) Səhərlər suvarılmalıdır
- D) Gündüz suvarılmalıdır
- E) Yağış yağanda suvarılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

32. Dibçək bitkiləri qış aylarında nə vaxt suvarılmalıdır?

- A) Gündüz suvarılmalıdır
- B) Gecə suvarılmalıdır
- C) Yağış yağanda suvarılmalıdır
- D) Səhərlər suvarılmalıdır
- E) Axşamlar suvarılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

33. Dibçək bitkiləri yay aylarında nə vaxt suvarılmalıdır?

- A) Axşamlar suvarılmalıdır
- B) Səhərlər suvarılmalıdır
- C) Gündüz suvarılmalıdır
- D) Yağış yağanda suvarılmalıdır
- E) Gecə suvarılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

34. Dibçək bitkiləri üçün istifadə olunan su hansı temperaturunda olmalıdır?

- A) 50-70 dərəcə celsidə olmalıdır
- B) Otaq temperaturundan aşağı
- C) 40-60 dərəcə celsidə olmalıdır
- D) Otaq temperaturunda
- E) Otaq temperaturundan yuxarı

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

35. Parter qazonu nə vaxt biçilir?

- A) Gənc tumurcuqlar 10-12 sm uzunluğa çatanda
- B) Gənc tumurcuqlar 12-14 sm uzunluğa çatanda

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- C) Gənc tumurcuqlar 14-16 sm uzunluğa çatanda  
D) Gənc tumurcuqlar 16-18 sm uzunluğa çatanda  
E) Gənc tumurcuqlar 18-20 sm uzunluğa çatanda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

36. İstifadə müddətinə görə qidalı torpaq qarışıqları hansılardır?

- 1.Qısamüddətli
- 2.Uzunmüddətli
- 3.Çox uzunmüddətli
- 4.Həftəlik
- 5.Aylıq
- 6.İllik

- A) 2, 3, 4  
B) 3, 4, 5  
C) 1, 2, 3  
D) 4, 5, 6  
E) 1, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Z.Qəribov. Bitkilərin əkini və qulluq tədbirləri. Bakı, 2018

37. Üzərində çoxlu miqdar (3-12 ədəd) çiçək və az miqdar (1-3 ədəd) vegetativ tumurcuq yerləşmiş qısa (0,5-8 sm) meyvə budaqcıq necə adlanır?

- A) Harami meyvə budaqcığı  
B) Mahmız meyvə budaqcığı  
C) Qarışıq meyvə budaqcığı  
D) Sadə meyvə budaqcığı  
E) Dəstə meyvə budaqcığı

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Hüseynov. Çayırdəkli meyvə bitkiləri. Bakı, 2018

38. Üzərində çiçək və vegetativ tumurcuqlar yerləşən sonu bir ədəd sivri boy tumurcuğu ilə və yaxud tikanla qurtaran meyvə budaqcıq necə adlanır?

- A) Mahmız meyvə budaqcığı
- B) Dəstə meyvə budaqcığı
- C) Sadə meyvə budaqcığı
- D) Qarışıq meyvə budaqcığı
- E) Harami meyvə budaqcığı

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Hüseynov. Çayırdəkli meyvə bitkiləri. Bakı, 2018

39. Səhraları əkin üçün yararlı hala salmaq üçün hansı meliorasiya işləri aparılmalıdır?

- A) Torpaqların əhənglənməsi
- B) Torpaqların yuyulması
- C) Səhralara suyun çəkilməsi
- D) Torpaqların gübrələnməsi
- E) Səhraların qurudulması

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.R.Mustafayeva, S.C.İbadullayeva. Farmakoqnoziya botanikanın əsasları ilə. Naxçıvan, 2015

40. Torpaqdaki mikroorqanizmlər tərəfindən bitki və heyvan qalıqlarının parçalanması nəticəsində yaranmış maddələr necə adlanır?

- A) Substrat
- B) Gübrə
- C) Konus
- D) Humus
- E) Gibrid

Testin çətinlik dərəcəsi: asan

İstinad: Q.Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, 2007

41. Eroziyaya qarşı ən əhəmiyyətli vasitə nə hesab olunur?

- A) Ultrabənövşəyi şüa
- B) Leysan yağışı
- C) Rentgen şüa
- D) Günəş şüası
- E) Bitki örtüyü

Testin çətinlik dərəcəsi: asan

İstinad: Q.Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, 2007

42. Müxtəlif təyinatlı meşə əkmələrinin (küləkkəsici, tarlaqoruyucu, yarğan bərkidən, suqoruyucu və s.) yaradılmasını nəzərdə tutan tətbiq necə adlanır?

- A) Meşə-meliorativ tədbirlər
- B) Təşkilati-təsərrüfat tədbirləri
- C) Aqrotexniki tədbirlərə
- D) Hidrotexniki tədbirlər
- E) Texniki tədbirlərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, 2007

43. Tərəvəz məhsullarını il boyu istifadəsi mümkün olması üçün, onların yetişdirilməsində nədə istifadə olunur?

- A) İstixanadan
- B) Traktordan
- C) Soyuducudan
- D) Kombayndan
- E) Anbardan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.Qəribov. Bitkilərin əkini və qulluq tədbirləri. Bakı, 2018

44. Suyun artıqlığı nəyə səbəb olur?

- A) Məhsulun yetişməsinə
- B) Yarpağların saralmasına
- C) Bitki köklərinin çürüməsinə
- D) Çiçəklərin açılmasına
- E) Köklərinin möhkəmlənməsinə

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.Mehraliyev. Bağbanın konspekti. Bakı, 2017

45. Aşağıdakılardan hansı eroziya ilə mübarizədə istifadə olunur?

- A) Yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması
- B) Məşələrin salınması
- C) Məşələrin məhv edilməsi
- D) Torpağın yamac boyu şumlanması
- E) Örüslərin intensiv otarılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, 2007

46. Torpağın bərk hissəsi hansı maddələrdən təşkil olunmuşdur?

- A) Taxta və plastmas maddələrdən
- B) Dəmir və taxta maddələrdən
- C) Mineral və üzvi maddələrdən
- D) Plastmas və şüşə maddələrdən
- E) Şüşə və dəmir maddələrdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: M.Yusifov. Bitkiçilik. Bakı, 2011

47. Torpaqların hidrotexniki, kimyəvi, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılması necə adlanır?



- A) Suvarma
- B) Dekorasiya
- C) İrriqasiya
- D) Meliorasiya
- E) Deklorasiya

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Meliorasiya və irriqasiya haqqında Az. Resp. Prezidenti. Bakı şəh, 5 iyun 1996-cı il № 116-IQ

48. Təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsi necə adlanır?

- A) Dekorasiya
- B) Deklorasiya
- C) Meliorasiya
- D) İnteqrasiya
- E) İrriqasiya

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Meliorasiya və irriqasiya haqqında Az. Resp. Prezidenti. Bakı şəh, 5 iyun 1996-cı il № 116-IQ

49. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşın müraciətinə qoyulur:

1. Təsdiq tarixi;
2. Nəzarət möhürü;
3. Qeydiyyat nömrəsi;
4. Daxilolma tarixi.

- A) 1, 2
- B) 2, 3
- C) 3, 4
- D) 1, 3
- E) 1, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

50. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa görə ərizə nədir?

A) Pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət

B) Qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində edilən müraciət

C) Elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət

D) Hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət

E) Dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı edilən müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

51. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa görə ərizə və şikayət arasında nə kimi fərq vardır?

A) Ərizə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət olduğu halda, şikayət hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət hesab edilir

B) Ərizə kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət olduğu halda, şikayət hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir

C) Ərizə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə tərtib olunduğu halda, şikayət yalnız müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsinə verilə bilər

D) Ərizə hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət olduğu halda, şikayət pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir

E) Ərizə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət olduğu halda, şikayət elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi və digər məsələlərin həlli barədə edilən müraciətdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

52. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa görə müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərilən müraciət nə vaxt anonim müraciət hesab edilmir?

1. Müraciətdə vətəndaşın soyadı, adı, atasının adı olmadıqda;
2. Müraciətdə vətəndaşın şəxsiyyətini təsdiq edən sənədlərdən hər hansı biri olmadıqda;
3. Müraciətdə vətəndaşın ünvanı olmadıqda;
4. Müraciətdə vətəndaşın şəxsi və ya elektron imzası olmadıqda.

A) 2 və 4

B) Yalnız 2

C) 1 və 3

D) 2 və 3

E) Yalnız 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

53. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa görə müraciətə baxan subyektin vəzifəli şəxsi kimdir?

A) Fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları

B) Müraciətə baxan subyektin razılığı ilə onu canlı yayımlanan teleradio proqramında təmsil edən vəzifəli şəxs

C) Dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına müraciət edən fiziki şəxslər

D) Müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər

E) Müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

54. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa görə müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinə qadağan edilən hərəkətlər sırasında deyil:

1. Müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları yayması;
2. Dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması;
3. Yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə göndərilməsi;
4. Yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərin vəzifəli şəxslərinə göndərilməsi;
5. Müraciətin həlli ilə bağlı olmayan xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanması, istifadəsi və yayılması.

A) 3, 4

B) 2, 4

C) 1, 5

D) 2, 3

E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

55. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa görə şifahi müraciət necə müraciətdir?

A) Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət

B) Kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət

C) Eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciət

D) Vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət

E) Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası olmadan yazılı formada göndərilən müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

56. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kollektiv müraciət dedikdə necə müraciət başa düşülür?

A) Kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət

B) Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət

C) Eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciət

D) Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası olmadan yazılı formada göndərilən müraciət

E) Eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

57. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təkrar müraciət necə müraciətdir?

A) Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası olmadan yazılı formada göndərilən müraciət

B) Müraciətin müvafiq Qanunla müəyyən edilmiş baxılma müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət

C) Eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciət

D) Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası olmadan yazılı formada göndərilən müraciət

E) Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

58. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, xidməti araşdırma nə qədər müddətdə başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır?

A) 20 gün

B) 10 iş günü

C) 15 iş günü

D) 10 gün

E) 20 iş günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

59. Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən hansı müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır?

A) Elektron

B) Yazılı

C) Anonim

D) Xüsusi

E) Şifahi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

60. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanuna zidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar nə qədər müddət ərzində müraciət edən şəxsə qaytarılır?

A) 5 iş günü

B) 3 iş günü

C) 7 iş günü

D) 10 iş günü

E) 15 iş günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

61. Hansı müraciət növü aşağıdakı hallarda edilir?

- Vətəndaşların fərdi və kollektiv qəbulu zamanı;
- Müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı;
- Telefon müraciət xidməti vasitəsilə.

- A) Xüsusi müraciət
- B) Yazılı müraciət
- C) Anonim müraciət
- D) Beynəlxalq müraciət
- E) Şifahi müraciət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

62. Müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti necə adlanır?

- A) Kargüzarlıq xidməti
- B) Elektron dövriyyə xidməti
- C) Telefon müraciət xidməti
- D) İnternet xidməti
- E) Yüksək texnologiyalar xidməti

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

63. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti maksimum nə qədər müddətdə həmin subyektlərə göndərilir?

- A) Yeddi iş günü
- B) Üç gün
- C) Beş iş günü
- D) Beş gün
- E) Üç iş günü

Testin çətinlik dərəcəsi: orta

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

64. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya maksimum neçə iş günü ərzində cavab verilməlidir?

- A) Üç
- B) Yeddi
- C) On
- D) Beş
- E) İki

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

65. Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət nədir?

- A) Fərdi müraciət
- B) Təkrar müraciət
- C) Elektron müraciət
- D) Anonim müraciət
- E) Kollektiv müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

66. Müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müvafiq subyektlərə hansı vasitələrlə, hansı formada və şəkildə müraciət etmək hüququ yoxdur?

1. Şəxsən və ya nümayəndə vasitəsilə;
2. Yazılı və ya şifahi formada;
3. Anonim və ya aşkar formada;
4. Fərdi və ya kollektiv şəkildə;
5. Ümumi və ya xüsusi qaydada.

- A) 1, 3

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz



B) 2, 4

C) 3, 5

D) 1, 2

E) 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

67. Qəbul zamanı təqdim edilmiş hansı müraciət "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilir, qeydiyyatata alınır və ona baxılır?

A) Anonim müraciət

B) Yazılı müraciət

C) Xüsusi müraciət

D) Şifahi müraciət

E) Beynəlxalq müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

68. Vətəndaşın müraciətində göstərilən məsələlər hansı normativ hüquqi akta uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir?

A) "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa

B) Azərbaycan Respublikasının Konstitusiyasına

C) "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa

D) "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa

E) "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

69. Vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada hara müraciət etmək hüququ izah olunur?

- A) Prokurorluğa
- B) Notariat orqanına
- C) Məhkəməyə
- D) Ombudsmana
- E) Polisə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

70. Vətəndaşın təkrar müraciətlərinə bir il ərzində neçə dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır?

- A) İki
- B) Dörd
- C) Bir
- D) Üç
- E) Beş

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

71. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası ilə bağlı aşağıdakı müddəalardan hansı biri düzgündür?

- A) Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müraciətə baxan subyektin rəhbərinin müəyyən etdiyi qaydada aparılır
- B) Müraciətə baxan subyektin tələbi ilə müraciət edən şəxsə müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir
- C) Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir
- D) Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır

E) Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti beş iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

72. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası ilə bağlı düzgün bəndi müəyyənləşdirin.

A) Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət qismən baxılmış hesab olunur

B) Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri qanunazidd olmayan qaydada verilən bütün yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər

C) Kollektiv müraciətlərdə göstərilən məsələyə baxıldıqda və bu barədə müraciət edən şəxslərdən birinə əsaslandırılmış cavab verildikdə müraciət baxılmamış hesab olunur

D) Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya beş iş günündən gec olmayaraq cavab verilməlidir

E) Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

73. Xidməti araşdırma zamanı əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin qanunla müəyyən edilən müddəti nə qədər uzatmaq hüququ vardır?

A) 20 gün

B) 10 iş günü

C) 15 iş günü

D) 10 gün

E) 20 iş günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

74. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı mülahizələrdən hansı biri doğrudur?

- A) Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər
- B) Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır
- C) İrqi, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır
- D) Bütün fiziki və hüquqi şəxslərin şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır
- E) Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

75. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət:

- A) Elektron müraciət
- B) Kollektiv müraciət
- C) Yazılı müraciət
- D) Fərdi müraciət
- E) Şifahi müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

76. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müraciət aşağıdakı hallardan hansında baxılmamış saxlanılır?

1. Müvafiq Qanunun tələblərinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;
2. Müraciət müvafiq Qanunun maddələrində göstərilən tələblərə cavab vermədikdə;
3. Müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
4. Vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 2 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;
5. Müvafiq Qanunda göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;

6. Müraciət etmiş şəxs müraciətinə baxılması ilə bağlı təkrar müraciət etdikdə.

A) 1, 3, 4, 6

B) 1, 3, 4, 5

C) 1, 2, 3, 5

D) 1, 2, 3, 4

E) 1, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

77. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinə qadağandır:

1. Müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları yayması;

2. Dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması;

3. Yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi;

4. Müraciətin həlli ilə bağlı olan fərdi məlumatların toplanılması, saxlanması, istifadəsi və yayılması;

5. Müraciətin həlli ilə bağlı olmayan xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanması, istifadəsi və yayılması.

A) 1, 3, 4

B) 1, 2, 4

C) 1, 2, 5

D) 1, 2, 3

E) 1, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

78. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, bu halda:

- A) Müraciət edən qəbuldan kənarlaşdırılır
- B) Aidiyyəti dövlət orqanınının və subyektin nümayəndəsinin qəbuluna yazılır
- C) Müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur
- D) Yazılı şəkildə müraciət etməsi tövsiyə olunur
- E) Müraciətin araşdırılması müvafiq qaydada davam etdirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

79. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların müraciətlərinə baxarkən müraciətə baxan subyektlərin vəzifəli şəxslərinin vəzifələri hansılardır? Tam və doğru cavabı müəyyən edin.

1. Müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;
2. Məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;
3. Müraciətə baxılmanın nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
4. İctimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu verməlidirlər;
5. Müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

- A) 1, 3, 4
- B) 1, 3, 4, 5
- C) 1, 2, 3
- D) 1, 2, 3, 5
- E) 1, 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

80. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təklif nə deməkdir?

- A) Qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət
- B) Vətəndaşlara məxsus hüquq və azadlıqların həyata keçirilməsi, həmçinin pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

C) Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət

D) Vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət

E) Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

81. Eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər necə adlanır?

A) Şifahi müraciətlər

B) Xüsusi müraciətlər

C) Elektron müraciətlər

D) Fərdi müraciətlər

E) Kollektiv müraciətlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

82. Müvafiq qanunvericiliyə görə yazılı müraciət necə müraciətdir?

A) Ancaq kağız üzərində tərtib edilmiş və konkret məqsədləri bilinən müraciət

B) Kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət

C) Elektron poçt ünvanından göndərilmiş müraciət

D) Xüsusi rabitə vasitələrinin hər hansı birindən istifadə edilərək tərtib edilmiş müraciət

E) Müasir informasiya vasitələrindən istifadə edilməklə tərtib edilmiş müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

83. Müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müvafiq subyektlərə hansı vasitələrlə, hansı formada və şəkildə müraciət etmək hüququ vardır?

1. Şəxsən və ya nümayəndə vasitəsilə;
2. Yazılı və ya şifahi formada;
3. Anonim və ya aşkar formada;
4. Fərdi və ya kollektiv şəkildə;
5. Ümumi və ya xüsusi qaydada.

A) 1, 3, 4

B) 1, 2, 4

C) 1, 3, 5

D) 1, 2, 3

E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

84. Aşağıdakılardan hansılar sənədin rəsmiləşdirilməsinin tərkib hissəsidir?

1. Təsdiq edilmə;
2. İmzalanma;
3. Razılaşdırma;
4. Möhür vurulma;
5. Arxivləşdirmə;
6. Vizalara verilmə.

A) 3, 5, 6

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 2, 6

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"



85. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün verilir:

- A) Sənədin qoşması
- B) Sənədin surəti
- C) Sənədin ştapı
- D) Sənədin dərkənarı
- E) Sənədin əsli

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

86. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında tərtib edilən hansı sənəddir ki:

- Şərh hissəsi cümləyə "müvafiq olaraq", "məqsədi ilə" və s. kimi ifadələr şəklində daxil ola bilər;
- Sərəncam hissəsi "tapşırılsın", "nəzərinə çatdırılsın", "təklif edilsin", "təsdiq edilsin" və s. bu kimi fellərlə ifadə edilir;
- Təşkilat rəhbəri tərəfindən imzalanır;
- Müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcılıqla qeydə alınır;
- Kitab üzrə verilən qeyd nömrəsi onun nömrəsi hesab olunur.

- A) Əmr
- B) Məlumat vərəqəsi
- C) Qərar
- D) Arayış
- E) Sərəncam

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

87. Əgər sənəd eyni dərəcəli iki və daha çox vəzifəli şəxslər tərəfindən imzalanırsa, bu zaman imzalar necə yerləşdirilir?

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- A) Alt-alta vəziyyətdə
- B) Müxtəlif səviyyədə
- C) Əlifba sırasına uyğun alt-alta
- D) Eyni səviyyədə
- E) Vəzifəli şəxsin yaşına görə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

88. Əmrlərin hazırlanması və tərtib edilməsi zamanı şərh və sərəncam hissələrinin məzmununda olan fərq nədən ibarətdir?

- A) Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edildiyi halda, sərəncam hissəsində görülməli tədbirlər sadalanır
- B) Şərh hissəsində qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri göstərildiyi halda, sərəncam hissəsi əmr formasında ifadə olunur
- C) Şərh hissəsində əmrin hazırlanması üçün əsas götürülən faktlar qeyd olunduğu halda, sərəncam hissəsində nəticələr və təkliflər yazılır
- D) Şərh hissəsində görülməli tədbirlər sadalandığı halda, sərəncam hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir
- E) Şərh hissəsində görülməli tədbirlər sadalandığı halda, sərəncam hissəsində nəticələr və təkliflər yazılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

89. Məlumat vərəqəsinin birinci və ikinci hissəsinin məzmunu arasında nə kimi fərq vardır?

- A) Birinci hissədə nəticələr və təkliflər, ikinci hissədə isə sənədin hazırlanması üçün əsas götürülən faktlar yazılır
- B) Birinci hissədə nəticələr və təkliflər, ikinci hissədə isə görülməli tədbirlər sadalanır
- C) Birinci hissədə qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri, ikinci hissədə isə nəticələr və təkliflər göstərilir

D) Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə isə nəticələr və təkliflər yazılır

E) Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə isə görülməli tədbirlər sadalanır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

90. Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində struktur bölmələrin həyata keçirmədiyi işləri qeyd edin:

1. Sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın qəbulunu, göndərilməsini;
2. Sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın uçotunu;
3. Sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın struktur bölmələrinə paylanması;
4. Sənədlərin qeydə alınmasını;
5. İşlərin formalaşdırılmasını;
6. Sənədlərin rəsmiləşdirilməsini.

A) 1, 2, 3

B) 3, 4, 6

C) 2, 3, 5

D) 1, 3, 4

E) 2, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

91. Müvafiq qanunvericiliyə əsasən qərar əvvəlki mətndən sonra vərəqin sol sahəsinin hüdudundan neçə sətir arası intervalla çap edilən "Qərara alındı" sözləri ilə başlanır?

A) Bir

B) Bir yarım

C) Üç

D) İki

E) İki yarım

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

92. Qərarların layihələri bu sənədləri hazırlamış şəxslərə verilir ki, onlar həmin layihələrə zəruri hesab etdikləri dəyişiklik və əlavələri etsinlər. Sonra layihələr onların tərtibinin başa çatdırılması və imzalanması üçün qaytarılır:

A) Kargüzarlıq xidmətinə

B) Ümumi şöbəyə

C) Arxiv idarəsinə

D) Məsul şəxsə

E) Dəftərxana sektoruna

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

93. Sənəd təsdiq etmə qریفi ilə təsdiq olunduqda, həmin təsdiq etmə qریفinin elementlərinə hansılar aid edilə bilməz?

1. Təsdiq olunma nömrəsi;
2. Sənədi təsdiq etmiş şəxsin vəzifəsinin adı;
3. Sənədi təsdiq etmiş şəxsin adı və soyadı;
4. "Razılaşdırılmışdır" və ya "Razıyam" sözləri;
5. Sənədin icraçısının bütün rekvizitləri;
6. "Təsdiq edilmişdir" və ya "Təsdiq edirəm" sözləri;
7. Sənədi təsdiq etmiş şəxsin atasının adı;
8. Təsdiq etmə tarixi;
9. Sənədi təsdiq etmiş şəxsin imzası.

A) 2, 4, 5, 8

B) 1, 4, 5, 7

C) 2, 3, 7, 9

D) 1, 5, 8, 9

E) 1, 4, 6, 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

94. Sənədlər çap olunarkən A4 formatlı kağızlar üçün aşağıdan ən azı nə qədər sahə saxlanılmalıdır?

- A) 25 mm
- B) 16 mm
- C) 19 mm
- D) 20 mm
- E) 8 mm

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

95. Sənədlər daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilərkən hansı tələblərə riayət olunmur?

1. Sənədlərin tərkibi və keyfiyyəti yoxlanmalıdır;
2. Üz qabığına, ümumi qovluqda isə həm də bölmələrin siyahısında təsdiqləyici imza qoyulmalı, qovluğun nömrələnmiş vərəqlərinin sayı rəqəmlə və sözlə göstərilməli, lazım gəldikdə, vərəqlərin nömrələnməsinin xüsusiyyətləri və işə tikilmiş sənədlərin fiziki vəziyyəti qeyd edilməlidir;
3. Ara qatları, metal bəndlər, pərçimlər qovluqdan çıxarılmalı və sənədlər müəyyən edilmiş qaydada tikilməlidir;
4. Sənədlərin saxlanılma şərtləri, müddətləri, surətləri və nüsxələri haqqında məlumatlar qovluğun ilk səhifəsində yerləşdirməlidir;
5. Arxivə verilən sənədlərin ilkin və yekun ekspertizası həyata keçirilməlidir;
6. Qovluğu arxivə təhvil vermək üçün hazırladıqdan sonra ümumi qovluğun bölmələr siyahısının birinci səhifəsində, ayrı-ayrı qovluqların isə sonuncu sənədində "Arxivə" sözü yazılmış ştamplə vurulmalıdır.

- A) 2, 4
- B) 1, 3
- C) 4, 5
- D) 2, 6

E) 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

96. Sənədlər, bir qayda olaraq, icra edildikdən sonra nəzarətdən çıxarılır. Digər hallarda sənədi nəzarətdən yalnız onu nəzarətə götürmüş vəzifəli şəxs çıxara bilər. Belə olan halda sənəddə və vərəqədə nə barədə qeyd yazılır?

- A) Razılaşdırılma haqqında qeyd
- B) Əlavənin mövcudluğu haqqında qeyd
- C) Təsdiqetmə haqqında qeyd
- D) Nəzarətdən çıxarılma barədə qeyd
- E) Qoşma barədə xüsusi qeyd

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

97. Sənədlərin icrasına nəzarətin təşkili ilə bağlı düzgün müddəalar hansılardır?

1. Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlıq xidmətinə və təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidmətinə tapşırılır;
2. Bilavasitə normativ hüquqi aktların icrası ilə əlaqədar sənədlər təşkilatlarda xüsusi nəzarətə götürülür;
3. Kargüzarlıq xidmətinin göstərişi ilə icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan digər sənədlər də nəzarətə götürülə bilər;
4. Sənəd dövriyyəsi böyük olan təşkilatlarda nəzarət daxil olan, göndərilən və daxili sənədlərin qeydiyyat kitablarında həyata keçirilir;
5. Struktur bölmələrində sənədlərin icrasına nəzarəti struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.

- A) 1, 3
- B) 3, 4
- C) 1, 5
- D) 2, 3, 4
- E) 1, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

98. Sənədlərin müxtəlif təşkilatlar arasında razılaşdırılması yollarından hansı yanlıştır?

1. Müvafiq təşkilatların rəhbərləri tərəfindən razılaşdırılma qrafinin qoyulması;
2. Kollegial orqanın iclasında sənəd layihəsinin müzakirəsinin protokolunun təqdim edilməsi;
3. Qeydə alınması və möhür vurulması;
4. Təsdiq olunma prosesində sərəncam mahiyyətli sənədin qəbul edilməsi;
5. Razılaşdırılma sənədinin alınması.

A) 3, 4

B) 2, 3

C) 1, 5

D) 2, 4

E) 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

99. Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən və həmin sənədlə təsdiq edilən əlavələrdə aşağıdakı formada qeyd yazılır:

- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin " \_ " \_\_\_\_\_ il tarixli \_\_\_ nömrəli əmri ilə təsdiq edilmişdir.

A) Sonuncu vərəqin yuxarı sağ küncündə

B) Birinci vərəqin aşağı sol küncündə

C) Birinci vərəqin yuxarı sağ küncündə

D) Sonuncu vərəqin aşağı sağ küncündə

E) Birinci vərəqin yuxarı sol küncündə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

100. Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən və həmin sənədlə təsdiq edilən əlavələrdə neçənci vərəqin yuxarı sağ küncündə qeyd yazılır?

- A) Üçüncü
- B) Birinci
- C) Sonuncu
- D) İkinci
- E) Axırıncı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

101. Surətlərin təsdiq edilməsi "Düzdür" təsdiqləyici imza əlavə edildikdən sonra sənəddə rekvizitlər göstərilir ki, onların siyahısına daxil deyil:

1. Surəti təsdiqləmiş şəxsin vəzifəsi;
2. Surəti təsdiqləmiş şəxsin atasının adı;
3. Surətin təsdiq edilmə tarixi;
4. Surəti təsdiqləmiş şəxsin şəxsi imzası;
5. Surəti təsdiqləmiş şəxsin telefonu;
6. Surətin təsdiq olunma nömrəsi;
7. Surəti təsdiqləmiş şəxsin adı və soyadı.

- A) 1, 2, 5
- B) 2, 5, 6
- C) 3, 4, 5
- D) 1, 5, 6
- E) 2, 4, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"



102. Təşkilatda hər il müəyyən məqsədlərə görə işlərin ümumi nomenklatur-siyahısı tərtib edilir. Bəs həmin məqsədlərə hansılar daxil deyil?

1. Qovluqların düzgün formalaşdırılması;
2. İşlərin vaxtında icrasının təmin edilməsi;
3. Sənədlərin tez tapılmasının təmin edilməsi;
4. İşlərin sistemləşdirilməsi və uçotu;
5. Sənədlərin müvafiq qaydada məhv olunması;
6. İşlərin saxlanma müddətlərinin müəyyən edilməsi;
7. İşlərin gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi.

A) 2, 4

B) 4, 5

C) 1, 6

D) 2, 5

E) 3, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

103. Təşkilatlarda elektron sənədlərlə kargüzarlığın aparılması üçün tətbiq olunan informasiya sistemi aşağıdakı funksiyalardan hansının həyata keçirilməsini təmin edir?

A) Elektron imza vasitələrindən istifadə etməklə, elektron sənədi təsdiq edən gücləndirilmiş elektron imzanın həqiqiliyi

B) Elektron sənədin məhv edilməsi və formalaşdırılaraq arxivə təhvil verilməsi

C) Gücləndirilmiş elektron imzadan istifadə etmiş imza sahiblərinin səlahiyyətləri

D) Elektron sənədin yaradılması, qeydə alınması, göndərilməsi və saxlanması zamanı kollektiv işin təmin edilməsi

E) Elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat tarixini özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kodun yerləşdirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

104. Təşkilatlarda hazırlanan hansı sənəddir ki:

- Birinci hissədə tərtib edilməsinin əsası göstərilir;
- İkinci hissədə tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur;
- Tərtib olunduğu yer və tarix yazılan hadisənin yerinə və tarixinə uyğun gəlir;
- Başlığı göstərilən məsələni qısa şəkildə əks etdirir və adlıq halda fəli isimlə ifadə olunur;
- Mətnin sonunda nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir;
- Tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır, bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir.

A) Arayış

B) Sərəncam

C) Akt

D) Protokol

E) Əmr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

105. Təşkilatlarda hazırlanan məktubun mətninin hissələri arasında məzmun baxımından necə fərq vardır?

A) Birinci hissədə məktubun tərtib edilməsinin əsası, ikinci hissədə tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur

B) Birinci hissədə aktın hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər qeyd edilir

C) Birinci hissədə iclası aparan sədrin və katibin adları və soyadları, dəvət edilənlərin siyahısı, məruzəçinin (məruzəçilərin) adları və soyadları, müzakirə ediləcək məsələnin (məsələlərin) adları, ikinci hissədə məktubun tərtib edilməsinin əsası verilir

D) Birinci hissədə məktubun yazılması üçün əsas götürülən faktlar, ikinci hissədə görülməli tədbirlər sadalanır

E) Birinci hissədə məktubun hazırlanması üçün əsas götürülmüş faktların, hadisələrin və ya sənədlərin (qeydiyyat nömrəsi və tarixi göstərilməklə) təsviri, ikinci hissədə nəticələr, təkliflər və ya xahişlər yazılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

106. Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna hansı halda xitam verilə bilməz?

- A) Sudan istifadəyə ehtiyac qalmadıqda
- B) Su obyektlərindən istifadə müddəti qurtardıqda
- C) Su obyektləri ayrıca istifadədən geri alındıqda
- D) Su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə
- E) Sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq vaxtında ödənildikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

107. Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna hansı halda xitam verilə bilməz?

- A) Sudan istifadədən imtina edildikdə
- B) Sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə
- C) Su obyektləri ayrıca istifadədən geri alındıqda
- D) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda
- E) Su obyektindən nəzərdə tutulan məqsədlə istifadə edildikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

108. İşgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir?

- A) Sahibkar
- B) Fiziki şəxs
- C) İşçi
- D) Müqaviləçi
- E) Podratçı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

109. Balon saxlanılan anbarların pəncərəsindən günəş şüalarının bir başa balonlara təsir etməsinin qarşısını almaq üçün hansı işlər görülməlidir?

- A) Pəncərə şüşələri qara boya ilə rənglənməli və yaxud günəş şüalarına qarşı qoruyucu vasitələr quraşdırılmalıdır.
- B) Pəncərə şüşələri göy boya ilə rənglənməli və yaxud günəş şüalarına qarşı qoruyucu vasitələr quraşdırılmalıdır.
- C) Pəncərə şüşələri qırmızı boya ilə rənglənməli və yaxud günəş şüalarına qarşı qoruyucu vasitələr quraşdırılmalıdır.
- D) Pəncərə şüşələri boz boya ilə rənglənməli və yaxud günəş şüalarına qarşı qoruyucu vasitələr quraşdırılmalıdır.
- E) Pəncərə şüşələri ağ boya ilə rənglənməli və yaxud günəş şüalarına qarşı qoruyucu vasitələr quraşdırılmalıdır.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

110. Anbarın rəflərində saxlanılan materiallar hansı qaydada yığılmalıdır?

- A) Nizamsız
- B) Rənglərinə görə
- C) Sıra ilə
- D) Keyfiyyətinə görə
- E) Çəkisinə görə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

111. Anbar qapısının qarşısında hansı ölçüdə keçidlər nəzərdə tutulmalıdır?

- A) 0,5 m-dən az olmayan
- B) 1 m-dən az olmayan

- C) 70 sm-dən az olmayan
- D) 80 sm-dən az olmayan
- E) 90 sm-dən az olmayan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

112. Anbarın rəfləri hansı materialdan hazırlanmalıdır?

- A) Yanan
- B) Yanmayan
- C) Şəffaf
- D) Rezin
- E) Kauçuk

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

113. Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna hansı halda xitam verilə bilməz?

- A) Sudan istifadəyə ehtiyac qalmadıqda
- B) Su obyektlərindən istifadə müddəti qurtardıqda
- C) Su obyektləri ayrıca istifadədən geri alındıqda
- D) Su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə
- E) Sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq vaxtında ödənildikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

114. Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna hansı halda xitam verilə bilməz?

- A) Sudan istifadədən imtina edildikdə

- B) Sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə
- C) Su obyektləri ayrıca istifadədən geri alındıqda
- D) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda
- E) Su obyektindən nəzərdə tutulan məqsədlə istifadə edildikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

115. Zəhərli kimyəvi maddələr daşınan və ya daşındıqdan sonra təmizlənməyən və zərərsizləşdirilməyən nəqliyyatda hansılarının daşınması qadağan olunur?

- A) İnsanların, ərzaq və yem məhsullarının
- B) Məişət avadanlıqlarının
- C) Heyvanların, aqrotexniki qurğu və avadanlıqların
- D) Sənaye məhsullarının
- E) Tikinti məhsullarının

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları"

116. Alovlanma bilən zəhərli kimyəvi maddələr hansı maşında daşınmalıdır?

- A) Tibbi avadanlıqlarla təmin edilmiş üstü dəmirlə örtülü maşında
- B) Yangınsöndürən cihazla təmin edilmiş üstü dəmirlə örtülü maşında
- C) Xüsusi avadanlıqla təmin edilmiş üstü çadırla örtülü maşında
- D) Xüsusi sənədlərlə təmin edilmiş üstü dəmirlə örtülü maşında
- E) Termometrlə təmin edilmiş üstü dəmirlə örtülü maşında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları"

117. Zəhərli kimyəvi maddələr anbara qəbul edilərkən hansı qablarda olmalıdır?

- A) Şüşə qablarda
- B) Dəmir qablarda
- C) Zavodda doldurulmuş qablarda
- D) Rezin qablarda
- E) Açıq qablarda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları"

118. Suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi necə adlandırılır?

- A) Hidrotexniki qurğular mərkəzi
- B) Su anbarı
- C) Kanalizasiya sistemi
- D) Su təchizatı sistemi
- E) Su təchizatı və tullantı sularının axıdılması obyektləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

119. Yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkə hansıdır?

- A) Şəhər kommunal təsərrüfatı sistemi
- B) Kanalizasiya sistemi
- C) Su təchizatı sistemi
- D) Tullantı sularının idarəedilməsi mərkəzi
- E) Texniki suların idarəedilməsi sistemi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

120. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxslər hansıdır?

A) Su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri)

B) İstehlakçı

C) Kommunal təsərrüfatı birliyi

D) Təsərrüfat müəssisəsi

E) Hidrotexniki qurğuların idarəedilməsi mərkəzi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

121. Su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxs hansıdır?

A) İstehsalçı

B) İstehlakçı

C) Dövlət orqanları

D) İstifadəçi

E) Nəzarətçi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

122. Yaşayış məntəqəsində yaşayan əhəlinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan sudur?

A) İstehsalat məqsədli su

B) Tullantı suları

C) Məişət (təsərrüfat)-içməli su

D) Təsərrüfat suyu

E) Kanalizasiya suları

Testin çətinlik dərəcəsi: asan



İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

123. İstehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə etdiyi sudur?

A) Məişət (təsərrüfat)-içməli su

B) Təsərrüfat suyu

C) Kanalizasiya suları

D) İstehsalat məqsədli su

E) Tullantı suları

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

124. İstehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır?

A) Tullantı suları

B) Təsərrüfat suyu

C) Kanalizasiya suları

D) İstehsalat məqsədli su

E) Məişət (təsərrüfat)-içməli su

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

125. Su təchizatının dayandırılması haqqında xəbərdarlıq istehlakçıya hansı üsullarla çatdırıla bilər? Tam və düzgün cavabı müəyyən edin.

1.Kütləvi informasiya vasitələri ilə

2.Su təchizatı zonasında hərəkət edən səsgücləndirici vasitələrlə

3.Poçt və ya digər rabitə vasitələri ilə

4.Şifahi məlumat verməklə

A) 1,2,3,4

B) 2,3,4

C) 1,3,4

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) 1,2,4

E) 1,2,3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

126. Hansı istehlakçılar su təchizatının dayandırılması haqqında xəbərdarlıqda nəzərdə tutulan tələbləri yerinə yetirməlidirlər?

A) Bütün

B) Yalnız dövlət müəssisələri olan

C) Yalnız fiziki şəxslər olan

D) Yalnız hüquqi şəxslər olan

E) Yalnız bələdiyyə mülkiyyətində olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

127. İcməli su təchizatının ciddi qıtlığı yarandıqda, su təchizatı müəssisəsi hansı məqsədlər üçün verilən suyu dayandıra və ya ondan istifadəni məhdudlaşdırı bilər?

1.fərdi bağların suvarılmasına verilən suyu

2.ictimai məqsədlər üçün verilən suyu

3.əhalinin icməli su təchizatınə ödəmək üçün verilən suyu

4.xüsusi təyinatlı obyektlərə verilən suyu

A) 1,2,3,4

B) 1,3

C) 2,3

D) 1,2

E) 1,2,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

128. Hansı halda su təchizatı müəssisəsi verilən suyu dayandıra və ya ondan istifadəni məhdudlaşdırı bilər?

A) Tarif qiymətlərində kəskin dəyişikliklər olduqda

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- B) İçməli su təchizatının ciddi qıtlığı yarandıqda
- C) Abonentin məlumatlarında dəyişikliklər olunduqda
- D) Su təchizatı müəssisəsində struktur dəyişiklikləri aparıldıqda
- E) Su təchizatı müəssisəsinin mülkiyyətçisi dəyişdikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

129. Verilən suyun həcmnin hesablanması ilə bağlı verilən fikirlərdən hansı biri doğru deyil?

A) Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmi suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

B) Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur.

C) İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsinə tələb edə bilməz.

D) Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini rübdə bir dəfədən az olmayaraq istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

E) Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamaq və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

130. Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi kimin hesabına həyata keçirilir?

A) İstehlakçının

B) Su təchizatı müəssisəsinin

C) Bələdiyyənin

D) Ərazidən asılı olaraq müəyyənləşir

E) Yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə su təchizatı müəssisəsinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

131. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə hansı formada müraciət etmək hüququ var?

- A) Yalnız telefonla
- B) Yalnız şifahi formada
- C) Yazılı şəkildə
- D) Birbaşa müəssisəyə getməklə
- E) Xüsusi nümayəndəsini göndərməklə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

132. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması su təchizatı müəssisəsinə müraciəti əsasında hansı müddətdə belə yoxlamayı həyata keçirməyə borcludur?

- A) Müraciətin daxil olduğu gündən iki həftə müddətində
- B) Müraciətin daxil olduğu gündən üç həftə müddətində
- C) Müraciətin daxil olduğu gündən bir ay müddətində
- D) Müraciətin daxil olduğu gündən üç iş günü müddətində
- E) Müraciətin daxil olduğu gündən 2 ay müddətində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

133. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması kimin hesabına həyata keçirilməlidir?

- A) Su təchizatçı müəssisəsinin vəsaiti hesabına
- B) Podratçı müəssisəsinin vəsaiti hesabına
- C) Sifarişçi müəssisəsinin vəsaiti hesabına
- D) İstehlakçının vəsaiti hesabına
- E) Dövlət vəsaiti hesabına

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

134. Suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq hansı birinin vəzifəsidir?

- A) İstehlakçıların
- B) Podratçıların
- C) Su təchizatı müəssisələrinin
- D) Kommunal təsərrüfatı birliklərinin
- E) Bələdiyyələrin

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

135. Suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək hansı birinin vəzifəsidir?

- A) Kommunal təsərrüfatı birliklərinin
- B) Bələdiyyələrin
- C) İstehlakçıların
- D) Podratçıların
- E) Su təchizatı müəssisələrinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

136. Suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək hansı birinin vəzifəsidir?

- A) İstehsalçıların
- B) Su təchizatı müəssisələrinin
- C) Bələdiyyələrin
- D) İstehlakçıların
- E) Podratçıların

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

137. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?

- A) Əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir
- B) Əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun uzunluğuna əsasən müəyyənləşdirir
- C) Əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun materialına əsasən müəyyənləşdirir
- D) Əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla,istifadəçilərin sayına əsasən müəyyənləşdirir
- E) Əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə alınmamaqla borunun fiziki xüsusiyyətlərinə əsasən müəyyənləşdirir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

138. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə hansı müddətdə su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir?

- A) Həmin ehtiyacın yarandığı gündən on gündən gec olmayaraq qabaqcadan
- B) Həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan
- C) Həmin ehtiyacın yarandığı gündən bir gündən gec olmayaraq qabaqcadan
- D) Həmin ehtiyacın yarandığı gündən beş iş günündən gec olmayaraq qabaqcadan
- E) Həmin ehtiyacın yarandığı gündən on beş iş günündən gec olmayaraq qabaqcadan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

139. Ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakılardan hansıların axıdılması (atılması) qadağandır? Tam və düzgün cavabı müəyyən edin.

- 1.yağış sularının
- 2.tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin
- 3.neft məhsullarının və kalsium karbidin

4.insanların sađlamlıđı uęun tahlukeli maddelerin  
5.yoluxucu xestexanaların zerersizlesdirilmemis tullanti sularinin;  
6.kanalizasiya muessisəsi ile baglanmis meiset ve istehsalat tullanti sularinin axidilmasi  
haqqinda muqaviledə nezərdə tutulan hallar istisna olunmaqla, qadađan olunmus  
tullantıların, tullanti sularinin ve maddelerin

A) 1,2,3,4,5

B) 1,2,3,5,6

C) 1,3,4,5

D) 1,2,3,4,5,6

E) 2,3,4,5,6

Testin cətinlik dərəcesi: cətin

İstinad: "Su təchizatı ve tullanti sulari haqqında" Azərbaycan Respublikasının Qanunu.

140. Su təchizatı ve kanalizasiya muessisələri istehlakçıların bütün kateqoriyaları uęun  
gostərdiyi xidmətlərə görə ödəmələrin hansı növlərini, müddətlərini ve məbləđini  
muqaviledə təklif edə bilərlər? Tam ve düzgün cavabı müəyyən edin.

1.mövcud qaydalara uyđun suölçən cihazların göstəricilərinə ve ya hesabat göstəricilərinə  
əsasən götürülmüş suyun ve axıdılmış tullanti sularinin miqdarına görə ödəmə

2.su təchizatı ve kanalizasiya sistemlərinə qoşulmađa görə ödəmə

3.su təchizatı ve kanalizasiya sistemlərinə qoşulmađa görə birdəfəlik ödəmə

4.su təchizatı ve kanalizasiya muessisələri tərəfindən texniki vasitələrin, o cümlədən  
suölçən cihazların quraşdırılmasına görə əvvəlcədən (avans) ödəmə

A) 1,2,3

B) 2,3,4

C) 1,3,4

D) 1,2,3,4

E) 1,2,4

Testin cətinlik dərəcesi: cətin

İstinad: "Su təchizatı ve tullanti sulari haqqında" Azərbaycan Respublikasının Qanunu.

141. İstehlakçı su təchizatı ve kanalizasiya muessisələrinə, onların göstərdikləri xidmətlərə  
görə borcu, hansı müddət ərzində ödəmədikdə, su təchizatı ve kanalizasiya muessisəsi  
qanunvericilikdə nezərdə tutulmuş müvafiq tədbirləri görməlidir?

A) Hesabın ödənilməsinə təqdim olunduđu gündən bir ay müddətində

- B) Hesabın ödənilməsinə təqdim olunduğu gündən iki ay müddətində
- C) Hesabın ödənilməsinə təqdim olunduğu gündən üç ay müddətində
- D) Hesabın ödənilməsinə təqdim olunduğu gündən dörd ay müddətində
- E) Hesabın ödənilməsinə təqdim olunduğu gündən altı ay müddətində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

142. Hansı məqsədlər üçün su təchizatı və tullantı sularının axıdılması üzrə xidmətlərinə və işlədilmiş suyun miqdarına görə haqq alınmır? Tam və düzgün cavabı müəyyən edin.

1. Yangının söndürülməsinə və ya fəvqəladə vəziyyətlər zamanı yangınsöndürmə xidmətlərinin ehtiyaclarını ödəməyə xidmət etdikdə
2. Yangının söndürülməsinə və ya fəvqəladə vəziyyətlər zamanı yangınsöndürmə xidmətlərinin ehtiyaclarını ödəmək üçün su ehtiyatları yaradıldıqda.
3. Kənd təsərrüfatı torpaqlarının suvarılmasına görə
4. Sənaye müəssisələrində istifadəyə görə

- A) 1,2,3
- B) 1,2,3,4
- C) 2,3,4
- D) 1,2
- E) 3,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

143. Fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağıdakı hallardan hansılarında müvafiq məsuliyyət daşıyır? Tam və düzgün cavabı müəyyən edin.

1. Şəxsin təqsiri üzündən su itkisi baş verdikdə, sudan qeyri məqsədlər üçün istifadə olunduqda
2. Şəxsin götürdüyü suyun həcmi icazə veriləndən artıq olduqda
3. Qəsdən və ya ehtiyatsızlıq üzündən fəaliyyəti nəticəsində içməli su mənbəyi çirkləndirildikdə və ya onun çirklənmə təhlükəsi yarandıqda;
4. Təqsiri üzündən şəxsin tabeliyində olan su kəmərləri şəbəkəsi sıradan çıxdıqda və nəticədə su kəmərləri magistralındakı və ya ona qoşulmuş borulardakı su çirklənməyə məruz qaldıqda və ya çirklənmə təhlükəsi altında olduqda

- A) 1,2,3,4
- B) 1,2,3



C) 1,2

D) 1,3,4

E) 1,3,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu.

144. Qazanxana qurğularına xidmət etmək üçün yaşın neçə olan şəxslər buraxılırlar?

A) Yaşı 30-dan çox olmayan

B) Yaşı 35-dən çox olmayan

C) Yaşı 18-dən az olmayan

D) Yaşı 16-dan az olmayan

E) Yaşı 15-dən az olmayan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

145. Müəssisələrin ərazisində yerləşən partlayış-yanğın təhlükəli obyektlərin və tikililərin ətrafında hansı məsafədə otlar vaxtaşırı biçilməli və yanğından təhlükəsiz yerlərə daşınmalıdır?

A) Radiusu 2 m-dən az olmayan zonada

B) Radiusu 3 m-dən az olmayan zonada

C) Radiusu 5 m-dən az olmayan zonada

D) Radiusu 4 m-dən az olmayan zonada

E) Radiusu 2,5 m-dən az olmayan zonada

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

146. Müəssisədə, yanğından mühafizə xidməti ilə razılaşdırılmış, siqaret çəkmək üçün xüsusi yerlərin kanalizasiya quyularından, hidravlik qurğulardan, neftvurma nasos stansiyalarının binalarından məsafəsi ən azı nə qədər olmalıdır?

- A) 10 m
- B) 15 m
- C) 12 m
- D) 20 m
- E) 18 m

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

147. Müəssisədə, yanğından mühafizə xidməti ilə razılaşdırılmış, siqaret çəkmək üçün xüsusi yerlər neft çənləri parkından və ayrı dayanmış neft çənlərindən, açıq neft tutucularından, siyirtmələrin manifold qovçaqlarından, neftin boşaldılması və doldurulması və boşaldılması üçün dəmir yolu estakadalarından hansı məsafədə müəyyən edilməlidir?

- A) 35 m-dən yaxın olmayan məsafədə
- B) 40 m-dən yaxın olmayan məsafədə
- C) 20 m-dən yaxın olmayan məsafədə
- D) 30 m-dən yaxın olmayan məsafədə
- E) 50 m-dən yaxın olmayan məsafədə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

148. Müəssisələrin ərazisində hansılar qadağandır? Tam və düzgün cavabı müəyyən edin.

- 1.Tonqalların qalanması
- 2.Quru otların yandırılması
- 3.Yanacaq-sürtgü materiallarının yandırılması
- 4.Siqaret çəkilməsi

- A) 1,2,3,4
- B) 1,2,3
- C) 1,2
- D) 1,3,4
- E) 1,3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

149. Müəssisənin istehsalat kanalizasiya şəbəkələri hansı formada quraşdırılmalıdır?

- A) Açıq formada
- B) Qapalı formada
- C) Paylanmış formada
- D) Xüsusi formada
- E) Şəffaf formada

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

150. Kanalizasiya baxış quyuları qapaqları hansı qaydada olmalıdır?

- A) Bağlı vəziyyətdə saxlanılmalı və 10 sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.
- B) Açıq vəziyyətdə saxlanılmalı və 10 sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.
- C) Qapalı vəziyyətdə saxlanılmalı və 5 sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.
- D) Açıq vəziyyətdə saxlanılmalı və 5 sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.
- E) Açıq vəziyyətdə saxlanılmalı və 15 sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

151. Neft tutucuları hansı materiallardan hazırlanmalıdır?

- A) Yanmayan
- B) Yanan
- C) Şəffaf
- D) Plasmas
- E) Rezin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

152. Açıq neft tutucularının ətrafında hansı qaydada çəpərlər quraşdırılmalıdır?

- A) Yanmayan materialdan hazırlanmış, hündürlüyü 1 m-dən az olmayan çəpərlər
- B) Yanan materialdan hazırlanmış, hündürlüyü 1 m-dən az olmayan çəpərlər
- C) Yanman materialdan hazırlanmış, hündürlüyü 1 m-dən çox olmayan çəpərlər
- D) Şəffaf materialdan hazırlanmış, hündürlüyü 1 m-dən çox olmayan çəpərlər
- E) Şəffaf materialdan hazırlanmış, hündürlüyü 2 m-dən çox olmayan çəpərlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

153. İstehsalat obyektlərinin ərazisində qaz kəmərlərindən 15 m-ə qədər məsafədə və ondan hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı tikililərin havasının qazlılıq səviyyəsi hansı müddətdə yoxlanılmalıdır?

- A) İldə 2 dəfədən az olmayaraq
- B) İldə 3 dəfədən az olmayaraq
- C) İldə 3 dəfədən çox olmayaraq
- D) İldə 2 dəfədən çox olmayaraq
- E) İldə 5 dəfədən çox olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

154. Kimyəvi maddələr hansı əlamətlərə görə yerləşdirilməli və yerləşdirilmə planı işlənib hazırlanmalıdır?

- A) Çəkisinə görə
- B) Həcminə görə
- C) Xüsusiyyətlərinə görə (yanğın təhlükəli, zəhərli, kimyəvi aktiv və s.)

D) Rənginə görə (ağ, qara, qırmızı və s.)

E) İylinə görə (qoxulu, pis qoxulu və s.)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

155. Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda qrup halında hansı şərtlə yerləşdirilməlidir?

A) Hər bir qrupda 100 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli

B) Hər bir qrupda 150 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli

C) Hər bir qrupda 120 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli

D) Hər bir qrupda 170 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli

E) Hər bir qrupda 180 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

156. Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda yerləşdirildiyi qruplar arasındakı məsafə ən azı nə qədər olmalıdır?

A) 2 m-dən az olmamalıdır

B) 1 m-dən çox olmamalıdır

C) 2 m-dən çox olmamalıdır

D) 1 m-dən az olmamalıdır

E) 0,5 m-dən çox olmamalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

157. Neftvurma nasos stansiyalarının nasosxanaları aşağıdakı tələblərdən hansılara cavab verməlidir? Tam və düzgün cavabı müəyyən edin.

1.Nasosxananın iki çıxışı olmalıdır

2.Pəncərə və qapılar xaricə açılmalıdır

3.Sorucu ventilyasiya sistemi olmalıdır

4.Döşəmələr, divarlar odadavamlı materialdan olmalı və təmiz saxlanılmalıdır

5.Nasosxanalar istilik sistemi ilə təmin edilməlidir

A) 1,2,3,4,5

B) 1,2,3,4

C) 1,2,3,5

D) 1,2,4,5

E) 2,3,4,5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

158. Nasosxanada hansı birinin edilməsi qadağandır?

A) Təmizlik işləri aparmaq

B) Danışmaq

C) Cihazların işini yoxlamaq

D) Açıq oddan istifadə etmək

E) Telefonla zəng etmək və danışmaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

159. Nasoslar arasındakı keçidlərdə və nasosxanaların çıxışında qadağandır:

A) Hər hansı əşyaların və materialların saxlanması

B) Hər hansı əşyaların və materialların daşması

C) Hər hansı bir iş görmək

D) Yoxlama işləri aparmaq

E) Təhlükəsizlik işləri həyata keçirmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

160. Nasosxana aşağıdakılardan hansılarla təchiz edilməlidir? Tam və düzgün cavabı müəyyən edin.

- 1.avtomatik qaz siqnalizatoru ilə bloklanmış qəza ventilyasiyası ilə
- 2.hava axını yaradan sorucu ventilyasiya sistemi ilə
- 3.stasionar və daşınan yükqaldırıcı qurğularla
- 4.avtomatik yangınsöndürmə sistemi ilə

A) 1,3,4

B) 2,3,4

C) 1,2,3

D) 1,2,3,4

E) 1,2,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yangın təhlükəsizliyi Qaydaları, Bakı-2012

161. Hansı sobaların və tüstü borularının istismarı qadağandır?

A) İşlək

B) Köhnə

C) Nasaz

D) Yüksək istilik verən

E) Yerli istehsal olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yangın təhlükəsizliyi Qaydaları, Bakı-2012

162. Sobalı isidicilərin istismarı zamanı aşağıdakılardan hansılar qadağandır? Tam və düzgün cavabı müəyyən edin.

- 1.Sobaların odluqlarının qarşısında yanacaqın saxlanması;
- 2.Sobaların alışıdırılmasında benzinin, kerosinin, dizel yanacağının istifadəsi;
- 3.Sobaların üstünə odunun, paltarların və digər tez alışan əşya və materialların qoyulması və qurudulması
- 4.Sobanın qalanması üçün nəzərdə tutulmayan kömür, koks və ya qazdan istifadəsi
- 5.Uzunluğu odluğun uzunluğundan böyük olan odun parçalarının istifadəsi

6.Ventilyasiya və qaz kanallarından sobalarda baca kimi istifadəsi

A) 1,2,3,4,5,6

B) 1,2,3,4,5

C) 1,2,3,4,

D) 2,3,4,5,6

E) 1,2,4,5,6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

163. Yanacaq (öz-özünə yana qabiliyyətinə malik kömür və torf) harda saxlanılmalıdır?

A) Tikililərdən 8 m-dən çox olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda

B) Tikililərdən 6 m-dən çox olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda

C) Tikililərdən 5 m-dən çox olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda

D) Tikililərdən 4 m-dən çox olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda

E) Xüsusi otaqlarda və yaxud tikililərdən 8 m-dən az olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

164. Hansı ventilyasiya sistemi olan avadanlıqları işə salmaq qadağandır?

A) İşlənmiş

B) Nasaz

C) Yoxlanılmış

D) Sınaqdan çıxmış

E) İstifadəyə yararlı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012



165. Qazanların aşağıdakı yerlərdən hansı birində qurulmasına icazə verilir?

A) İctimai otaqların altında

B) Yanar maye anbarlarının altında yerləşən otaqlarda

C) Yanar maye və material anbarlarına bitişik otaqlarda

D) Qaz və maye yanacaq (alışma temperaturu 450C-dən aşağı olan) işləyən başqa qazanxana-nın içərisində

E) Ayrıca binalarda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

166. Qazanların aşağıda göstərilən yerlərdən hansı birində qurulmasına icazə verilir?

A) Uşaq bağçaları binalarına bitişik tikilmiş otaqlarda.

B) Yanar maye anbarlarının altında yerləşən otaqlarda

C) Bilavasitə istehsalat və ictimai binalara bitişik olan, lakin onlardan yanğına qarşı divarla (odadavamlılıq həddi azı 2,5 saat) ayrılan otaqda

D) Məktəb, xəstəxana, müalicə və istirahət müəssisələri binalarına bitişik tikilmiş otaqlarda.

E) Qaz və maye yanacaq (alışma temperaturu 450C-dən aşağı olan) işləyən başqa qazanxana-nın içərisində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

167. Qazanların aşağıdakı yerlərdən hansılarda qurulmasına icazə verilmir? Tam və düzgün cavabı müəyyən edin.

1.İctimai otaqların altında

2.Yanar maye anbarlarının altında yerləşən otaqlarda;

3.Yanar maye və material anbarlarına bitişik otaqlarda

4.Qaz və maye yanacaq (alışma temperaturu 450C-dən aşağı olan) işləyən başqa qazanxana-nın içərisində

5.uşaq bağçaları, məktəb, xəstəxana, müalicə və istirahət müəssisələri binalarına bitişik tikilmiş otaqlarda

A) 1,2,3,4,5

B) 1,2,3,4

C) 1,2,3,5

D) 1,2,4,5

E) 2,3,4,5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

168. Qazanxana otaqlarında hansılar qadağandır? Tam və düzgün cavabı müəyyən edin.

- 1.Qazanxana qurğularının xidməti ilə bağlı olmayan işlərin görülməsi
- 2.Kənar şəxslərin qazanxanaya daxil olması
- 3.Qazanların istismarını kənar şəxslərə tapşırılması;
- 4.Yanğın zamanı yanacağı qəza tutumuna ötürən qurğusu olmayan çənlərinin istifadəsi
- 5.Qazanların və buxar xətlərinin üzərində yanar materialların, meşə materiallarının qurudulması

A) 2,3,4,5

B) 1,2,3,4,5

C) 1,2,3,4

D) 1,2,3,5

E) 1,2,4,5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

169. Qazanxana otaqlarında göstəriləndən hansılar qadağandır? Tam və düzgün cavabı müəyyən edin.

- 1.Qazanlarda və onların üstündə taxta körpüçüklərin quraşdırılması
- 2.Yanacaq sistemində maye və ya qaz yanacağının sızmasına yol verilməsi
- 3.Forsunkalar və ya qaz odluqları söndükdə yanacağın verilməsi
- 4.Yanğın zamanı yanacağı qəza tutumuna ötürən qurğusu olmayan çənlərinin istifadəsi
- 5.Qızdırıcı cihazların və isidici boru kəmərlərinin üstünə xüsusi geyimlərin, yağa bulaşmış parçaların qoyulması

A) 1,3,4,5

- B) 1,2,5
- C) 1,3,5
- D) 1,2,3,4,5
- E) 1,2,3,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

170. Hansı şlanqlardan yanacaq xətti kimi istifadə etmək qadağandır?

- A) Dəmir
- B) Polad
- C) Rezin
- D) Alminum
- E) Mis

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

171. Yanacaqın qazanlara verilməsini dayandırmaq üçün maye yanacaq xəttində ən azı neçə bağlayıcı ventillə quraşdırılmalıdır?

- A) Bir bağlayıcı ventillə
- B) Beş bağlayıcı ventillə
- C) Dörd bağlayıcı ventillə
- D) İki bağlayıcı ventillə
- E) Üç bağlayıcı ventillə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

172. Yanğın hidrantlarına və yanğın kranlarına hansı müddətdən bir texniki xidmət göstərilməli, iş vəziyyəti yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi jurnalda qeyd olunmalıdır?

- A) 3 aydan bir
- B) 4 aydan bir
- C) 2 aydan bir
- D) 5 aydan bir
- E) 6 aydan bir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

173. Müəssisənin su nasos stansiyasının bütün nasosları hansı müddətdən bir tələb olunan təzyiqə yoxlanılmalı və bu barədə xüsusi jurnalda qeyd aparılmalıdır?

- A) 10 gündə bir dəfədən az olmayaraq
- B) 15 gündə bir dəfədən az olmayaraq
- C) 20 gündə bir dəfədən az olmayaraq
- D) 14 gündə bir dəfədən az olmayaraq
- E) 21 gündə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

174. Neftin doldurma-boşaltma əməliyyatı zamanı aşağıdakılardan hansılar qadağandır?  
Tam və düzgün cavabı müəyyən edin.

- 1.Odlu işlərin aparılması
- 2.Siqaretin çəkilməsi
- 3.Açıq qızdırıcı cihazların işə salınması
- 4.Nasaz elektrik işıqlandırıcı cihazların istifadəsi
- 5.700 C-dən artıq qızdırılmış neftin doldurulub-boşaldılması

- A) 1,2,3
- B) 1,3,4,5
- C) 1,2,3,4

D) 1,2,3,4,5

E) 2,3,4,5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

175. Estakadanın işlək yolunun eni ən azı nə qədər olmalıdır?

A) 0,75 m

B) 2 m

C) 3,4 m

D) 3 m

E) 2,5 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

176. Estakadanın piyadalar üçün səkinin eni ən azı nə qədər olmalıdır?

A) 2 m

B) 0,75 m

C) 3 m

D) 2,5 m

E) 3,4 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

177. Vıışkanın dartıcıları estakadanın işlək yolundan hansı məsafədə keçməlidir?

A) Azı 5 m hündürlüyündən

B) Azı 2 m hündürlüyündən

C) Azı 6 m hündürlüyündən

D) Azı 4 m hündürlüyündən

E) Azı 3 m hündürlüyündən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

178. Estakadayanı özüllərin bir birindən hansı məsafədə tikilməsinə icazə verilir?

A) Azı 50 m məsafədə

B) Azı 100 m məsafədə

C) Azı 10 m məsafədə

D) Azı 80 m məsafədə

E) Azı 70 m məsafədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

179. Otaqda yerləşdirilən yanar qaz balonları istilik radiatorlarından hansı məsafədə yerləşdirilməlidir?

A) 0,3 m-dən yaxın olmayan məsafədə

B) 0,5 m-dən yaxın olmayan məsafədə

C) 1 m-dən yaxın olmayan məsafədə

D) 0,4 m-dən yaxın olmayan məsafədə

E) 0,8 m-dən yaxın olmayan məsafədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

180. Otaqda yerləşdirilən yanar qaz balonlar açıq alovlu istilik mənbəyindən və qaynaq  
odluğundan hansı məsafədə yerləşdirilməlidir?

A) 2 m məsafədə

B) 3 m məsafədə

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

C) 4 m məsafədə

D) 5 m məsafədə

E) 1 m məsafədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

181. İsidici sobalar hansı müddətdən bir hissədən təmizlənməlidir?

A) 4 ayda bir dəfədən az olmayaraq

B) 6 ayda bir dəfədən az olmayaraq

C) Ayda 2 dəfədən az olmayaraq

D) Ayda 1 dəfədən az olmayaraq

E) 2 ayda 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

182. Mətbəx plitələri və su qızdırıcıları hansı müddətdən bir hissədən təmizlənməlidir?

A) 4 ayda bir dəfədən az olmayaraq

B) 6 ayda bir dəfədən az olmayaraq

C) Ayda 2 dəfədən az olmayaraq

D) Ayda 1 dəfədən az olmayaraq

E) 3 ayda 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində

Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

183. Uzun müddətli isidən xüsusi sobalar (yeməxanalarda, quruducularda və s.) hansı müddətdən bir hissədən təmizlənməlidir?

A) 4 ayda bir dəfədən az olmayaraq

- B) 6 ayda bir dəfədən az olmayaraq
- C) Ayda 2 dəfədən az olmayaraq
- D) Ayda 1 dəfədən az olmayaraq
- E) 4 ayda 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft kimya sənayesində  
Yanğın təhlükəsizliyi Qaydaları, Bakı-2012

184. Bir adama düşən yaşıllıq sahəsi necə adlanır?

- A) Yaşıllıq faizi
- B) Yaşıllıq norması
- C) Yaşıllıq ərazisi
- D) Yaşıllıq məskəni
- E) Yaşıllıq minimumu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

185. Yaşıllıq salınması üçün nəzərdə tutulan sahənin tikinti üçün ayrılmış əraziyə nisbətidir?

- A) Yaşıllıq ərazisi
- B) Yaşıllıq faizi
- C) Yaşıllıq məskəni
- D) Yaşıllıq minimumu
- E) Yaşıllıq norması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

186. Ümumi istifadədə olan yaşıllıqlar hansı bənddə göstərilmişdir?



- A) Park, meşə-park, bağ, bağça
- B) Məhəllədaxil yaşıllıqlar
- C) Təhsil, tibb, mədəni-məişət ərazisində olan yaşıllıqlar
- D) Sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar
- E) Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

187. Məhdud istifadəli yaşıllıqlar hansı bənddə düzgün göstərilmişdir?

- A) Qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar
- B) Tingliklər (şitilliklər), küçə yaşıllıqları
- C) Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları
- D) Tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar
- E) Bulvar ərazisində olan və digər yaşıllıqlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

188. Xüsusi təyinatlı yaşıllıqlar hansı bənddə düzgün göstərilmişdir?

- A) Məhəllədaxili, təhsil, tibb, mədəni-məişət obyektlərinin ərazisində olan yaşıllıqlar;
- B) Sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar;
- C) Dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının hüdudlarında salınmış yaşıllıq zolaqları
- D) Park, meşə-park, bağ
- E) Bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

189. İnfrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları hansı yaşıllıqlara aiddir?

- A) Ümumi istifadədə olan yaşıllıqlara
- B) Məhdud istifadəli yaşıllıqlara
- C) Xüsusi təyinatlı yaşıllıqlara
- D) Şəhərdaxili yaşıllıqlara
- E) Şəhəratrafi yaşıllıqlara

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

190. Sənaye müəssisələri və komplekslərinin sanitariya-mühafizə zonasının eni 300 metrədək olduqda yaşıllıq faizi nə qədər olmalıdır?

- A) 60
- B) 50
- C) 40
- D) 30
- E) 20

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

191. Sənaye müəssisələri və komplekslərinin sanitariya-mühafizə zonasının eni 300 metrdən 1000 metrədək olduqda yaşıllıq faizi nə qədər olmalıdır?

- A) 40
- B) 50
- C) 60
- D) 25
- E) 30

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

192. Sənaye müəssisələri və komplekslərinin sanitariya-mühafizə zonasının eni 1000 metrdən 3000 metrədək olduqda yaşıllıq faizi nə qədər olmalıdır?

A) 50

B) 60

C) 30

D) 40

E) 20

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"

193. Yaşıllıqlara aqrotexniki qulluq göstərilməsinə, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsinə yönəlmiş tədbirlər necə adlandırılır?

A) Yaşıllıqların salınması

B) Yaşıllıqların zədələnməsi

C) Yaşıllıqların mühafizəsi

D) Yaşıllıqların məhv edilməsi

E) Yaşıllıqların qorunması

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

194. Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər necə adlandırılır?

A) Yaşıllıqların bərpası

B) Yaşıllıqların salınması

C) Yaşıllıqların məhv edilməsi

D) Yaşıllıqların mühafizəsi

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Yaşillıqların zədələnməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yaşillıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

195. Yaşillıq üçün ayrılmış ərazinin əkinə hazırlanmasına, əkin materialının əldə olunmasına və bitkilərin əkilməsinə (yerləşdirilməsinə) yönəlmiş fəaliyyət necə adlandırılır?

A) Yaşillıqların mühafizəsi

B) Yaşillıqların salınması

C) Yaşillıqların məhv edilməsi

D) Yaşillıqların bərpası

E) Yaşillıqların zədələnməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yaşillıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

196. Yaşillıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi necə adlandırılır?

A) Yaşillıqların bərpası

B) Yaşillıqların salınması

C) Yaşillıqların monitorinqi

D) Yaşillıqların qorunması

E) Yaşillıqların mühafizəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yaşillıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

197. Bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik) necə adlandırılır?

A) Yaşillıqların mühafizəsi

B) Yaşillıqların zədələnməsi

C) Yaşillıqların bərpası

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) Yaşılıqların monitorinqi

E) Yaşılıqların məhv edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yaşılıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

198. Bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsi necə adlandırılır?

A) Yaşılıqların zədələnməsi

B) Yaşılıqların monitorinqi

C) Yaşılıqların bərpası

D) Yaşılıqların məhv edilməsi

E) Yaşılıqların salınması

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yaşılıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

199. Götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması necə adlandırılır?

A) Yaşılıqların monitorinqi

B) Yaşılıqların bərpası

C) Yaşılıqların zədələnməsi

D) Yaşılıqların məhv edilməsi

E) Yaşılıqların salınması

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yaşılıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

200. Böyüdükdə iri gövdə və çətirlər alan ağaclar şəhər və digər yaşayış məntəqələrində bina və kommunikasiya xətlərindən hansı məsafədə əkilməlidir?

A) 5 metr aralı əkilməlidir

- B) 4 metr aralı əkilməlidir
- C) 10 metr aralı əkilməlidir
- D) 8 metr aralı əkilməlidir
- E) 7 metr aralı əkilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 23 yanvar tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşlılıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)"

201. Yaşlılıqların bərpası hansı müddət ərzində həyata keçirilir?

- A) 10 il müddətində
- B) 5 il müddətində
- C) 3 il müddətində
- D) 1 il müddətində
- E) 2 il müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşlılıqların bərpası Qaydası"

202. Qazanxanalarda yanacaq kimi əsasən hansı yanacaq növlərindən istifadə olunur? Tam və düzgün cavabı müəyyən edin.

- A) Daş kömürdən, qonur kömürdən, mazutdan, ağacdan, torf və qazdan
- B) Qonur kömürdən, mazutdan, ağacdan, torf və qazdan
- C) Daş kömürdən, qonur kömürdən, mazutdan, ağacdan
- D) Daş kömürdən, mazutdan, ağacdan, torf və qazdan
- E) Daş kömürdən, qonur kömürdən, torf və qazdan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası, İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

203. Xüsusi texniki binada yerləşən, istilik və ya buxar təchizatı sistemi üçün, istilik daşıyıcısını qızdıran qurğu necə adlandırılır?

A) Qazanxana qurğusu

B) Ventilyasiya qurğusu

C) Soyutma qurğusu

D) Havalandırma qurğusu

E) Enerji qurğusu

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Çilingər-santexnik" ixtisası, İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

204. Yanacağı yandırılmasından alınan, yanma məhsullarının istiliyini, suya ötürən istilik mübadiləsi qurğusu necə adlanır?

A) Soyuducu

B) Qazan

C) Termos

D) Generator

E) Su çəni

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Çilingər-santexnik" ixtisası, İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

205. Yanacağı yandıрмаğa və yanacağın kimyəvi enerjisini, yanmış qazların istilik enerjisinə çevirməyə qulluq edən qurğu hansıdır?

A) Soyutma qurğusu

B) Havalandırma qurğusu

C) Enerji qurğusu

D) Yanma qurğusu

E) Ventilyasiya qurğusu

Testin çətinlik dərəcəsi: asan

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: "Çilingər-santexnik" ixtisası, İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

206. Alınan istiliyin istifadə istiqamətlərindən asılı olaraq qazanxanalar neçə yerə ayrılır?

A) 2

B) 4

C) 5

D) 3

E) 6

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Çilingər-santexnik" ixtisası, İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

207. Alınan istiliyin istifadə istiqamətlərindən asılı olaraq qazanxanalar hansılardır?

A) Enerji, istilik – istehsalat, istilik qazanxanaları

B) Dövri və daimi qazanxanalar

C) Mülki və ixtisaslaşmış qazanxanalar

D) Ümumi və xüsusi qazanxanalar

E) Kiçik, orta və iri qazanxanalar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Çilingər-santexnik" ixtisası, İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

208. Polad radiatorlar neçə formada istehsal olunur?

A) 3 formada (Panelşəkili, Boruşəkili, Seksiyaşəkili)

B) 1 formada (Panelşəkili)

C) 1 formada (Seksiyaşəkili)

D) 2 formada (Panelşəkili, Seksiyaşəkili)

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz



E) 2 formada (Boruşəkili, Seksiyaşəkili)

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Çilingər-santexnik" ixtisası, İstilik Sisteminin Quraşdırılması, Vahid Nadirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı, 2019

209. Yaşılıqların (ağaclıqların) bərpası hansı hallarda aparılır? Tam və düzgün cavabı müəyyən edin.

1. yaşılıqlar götürüldükdə (kəsildikdə);
2. yaşılıqlar zədələndikdə;
3. yaşılıqlar məhv edildikdə;
4. yaşılıqların təbii istismar müddəti bitdikdə.

A) 1,2,3,4

B) 1,2,3

C) 1,2,4

D) 2,3,4

E) 1,3,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşılıqların bərpası Qaydası"

210. Yaşılıqların bərpası hansı müddət ərzində həyata keçirilir?

A) 2 il müddətində

B) 1 il müddətində

C) 3 il müddətində

D) 10 il müddətində

E) 5 il müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşılıqların bərpası Qaydası"

211. Yaşılıqların hansı təsnifatları tətbiq olunur? Tam və düzgün cavabı müəyyən edin.

1. Ağaclar

- 2.Kollar
- 3.Gül-çiçəklər
- 4.Ot bitkiləri

A) 1,2,3,4

B) 1,3,4

C) 1,2,4

D) 2,3,4

E) 1,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşılıqların bərpası Qaydası"

212. Ağac və kolluqlar necə sayılır?

A) Çəki ilə

B) Həcm ilə

C) Ədədlə

D) Sahə ilə

E) Uzunluq ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşılıqların bərpası Qaydası"

213. İkinci dərəcəli gövdə əsas gövdədən hansı yerləşirsə, bu gövdə ayrı ağac kimi hesablanır?

A) 0,4 metr məsafədə

B) 0,2 metr məsafədə

C) 0,1 metr məsafədə

D) 0,3 metr məsafədə

E) 0,5 metr məsafədə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşılıqların bərpası Qaydası"

214. Ot bitkilərinin, gül-çiçəklərin hesablanması necə müəyyən edilir?

- A) Otlu və ya gül-çiçəkli bitkilərin sayına görə
- B) Otlu və ya gül-çiçəkli bitkilərin növünə görə
- C) Otlu və ya gül-çiçəkli bitkilərin yaşına görə
- D) Otlu və ya gül-çiçəkli bitkilərin tutduğu ərazinin kvadratmetrinə görə
- E) Otlu və ya gül-çiçəkli bitkilərin uzunömürlülük müddətinə görə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşılıqların bərpası Qaydası"

215. Yaşayış sahələrinin növlərinə aid olmayan müddəə aşağıda göstərilənlərdən hansıdır?

- A) Otaq
- B) Mənzilin hissəsi
- C) Yaşayış evinin hissəsi
- D) Qaraj
- E) Mehmanxanalar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

216. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi nə hesab edilir?

- A) Mənzil
- B) Yaşayış evini bloku
- C) Yaşayış evi
- D) Kommunal ev
- E) Yaşayış sahəsi

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

217. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi nə hesab edilir?

- A) Yaşayış evinin hissəsi
- B) Yaşayış yeri
- C) Yaşayış otağı
- D) Mənzilin hissəsi
- E) Otaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

218. Yaşayış sahəsinin əsas təyinatı nədir?

- A) Həmin sahənin qeydiyyatı alınmasıdır
- B) Həmin sahədə insanların yaşamasıdır
- C) Həmin sahədə minimum kommunal tələblərin olmasıdır
- D) Həmin sahənin harada yerləşməsidir
- E) Həmin sahənin istismara yararlığıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

219. Yaşayış sahələrində nəyə yol verilmir?

- A) Zibil yığılmasının yerləşdirilməsinə
- B) İnzibati dövlət binalarının yerləşməsinə
- C) Açıq su hovuzlarının qurulmasına
- D) Sənaye istehsalatlarının yerləşdirilməsinə
- E) Yeraltı sığınacaqlarının salınmasına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

220. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusu necə adlanır?

- A) Yaşayış əraziləri
- B) Mənzil sahələri
- C) Mənzil fondu
- D) Yaşayış yerləri
- E) Mənzil məcmusu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

221. Mülkiyyət formasına görə mənzil fondu neçə növə bölünür?

- A) 6
- B) 5
- C) 4
- D) 3
- E) 2

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

222. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondunun bölündüyü növlər aşağıda göstərilənlərdən hansıdır?

1. Sosial təyinatlı mənzil fondu
2. Dövlət əhəmiyyətli mənzil fondu
3. Yerli əhəmiyyətli mənzil fondu
4. Mühüm təyinatlı mənzil fondu
5. Xüsusi təyinatlı mənzil fondu

- A) 3, 4
- B) 4, 5
- C) 2, 3
- D) 1, 2

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) 1, 5

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

223. Dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu necə adlanır?

A) Yerli əhəmiyyətli mənzil fondu

B) Xüsusi təyinatlı mənzil fondu

C) Sosial təyinatlı mənzil fondu

D) Mühüm təyinatlı mənzil fondu

E) Dövlət əhəmiyyətli mənzil fondu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

224. Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada nəyə alınmalıdır?

A) Bələdiyyə uçotuna

B) Dövlət reyestrinə

C) Dövlət qeydiyyatına

D) Dövlət uçotuna

E) Bələdiyyə qeydiyyatına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

225. Sosial kirayə müqavilələri əsasında Mənzil Məcəlləsi ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla kimlərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir?

1. Yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara

2. Yena ailə quran gənclərə

3. Yaşayış sahələrinə ehtiyacı olan hesab edilən pensiya yaşına çatmış vətəndaşlara

4. Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə

5. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə

A) 1, 4

B) 2, 3

C) 1, 3

D) 2, 4

E) 2, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

226. Aşağıda göstərilən şəxslərdən hansı sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilmir?

A) Sosial kirayə müqaviləsinə əsasən kirayəçi olmayan vətəndaşlar

B) Yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar

C) Sosial kirayə müqaviləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

D) Sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri olmayan vətəndaşlar

E) Yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

227. Sosial kirayə müqaviləsinə əsasən növbədənəknar yaşayış sahələri verilən şəxslərə aid olmayan müddəa aşağıda göstərilənlərdən hansıdır?

A) Yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir edilə bilinməyən hesab edilmiş vətəndaşlara

B) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslər

C) Yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara

D) Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

E) Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

228. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara verilməsi ilə bağlı aşağıda göstərilən müddəalardan hansı doğrudur?

A) Onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsi ayrılma normasından iki dəfə çox olmaqla verilməlidir

B) Onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsi ayrılma normasından üç dəfə çox olmaqla verilməlidir

C) Onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsi ayrılma normasından beş dəfə çox olmaqla verilməlidir

D) Onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsi ayrılma normasından on dəfə çox olmaqla verilməlidir

E) Onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

229. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət neçə ildən çox olmamaq şərti ilə nəzərə alınır?

A) Beş ildən

B) Dörd ildən

C) Üç ildən

D) İki ildən

E) Bir ildən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

230. Bir neçə kirayəçinin və (və ya) mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi nə əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və (və ya) mülkiyyətçilərə verilir?

A) Onların tələbi əsasında

B) Müvafiq icra hakimiyyətinin göstərişi əsasında

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz



- C) Ekspertiza komissiyasının rəyi əsasında
- D) Onların ərizəsi əsasında
- E) Kommunal mənzilin komendantının icazəsi əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

231. Aşağıda göstərilənlərdən hansı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin tərəflərindən deyil?

- A) Xüsusi mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi
- B) Dövlət mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi
- C) Yaşayış sahəsinin mülkiyyətçisinin adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı
- D) Bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi
- E) Yaşayış sahəsinin mülkiyyətçisinin adından fəaliyyət göstərən səlahiyyətli bələdiyyə orqanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

232. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi neçə müddətə bağlanılır?

- A) 5 il müddətinə
- B) 10 il müddətinə
- C) 33 il müddətinə
- D) 99 il müddətinə
- E) Müddətsiz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

233. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsasdır mı?

- A) Əsasdır
- B) 1 ildən tez baş veribsə əsasdır

- C) Əsas deyil
- D) 1-3 il arası baş veribsə əsasdır
- E) 1 ildən tez baş veribsə əsas deyil

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

234. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən necə bağlanır?

- A) Yalnız elektron formada
- B) Yazılı formada
- C) Qarşılıqlı etimad əsasında
- D) Onlayn formada
- E) Şifahi razılıq əsasında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

235. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin vəzifələrinə aid olmayan müddəa aşağıda göstərilənlərdən hansıdır?

- A) Digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək
- B) Yaşayış sahəsinin əsaslı təmirini aparmaq
- C) Kirayəçiyə lazımı keyfiyyətlə kommunal xidmətlərin göstərilməsini təmin etmək
- D) Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın vaxtında ödənilməsinə tələb etmək
- E) Yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının təmirində iştirak etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

236. Müvəqqəti sakinlərin yaşayış sahəsində yaşadıkları müddət ardıcıl olaraq neçə aydan artıq ola bilməz?

- A) Altı aydan

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- B) Beş şəxs
- C) Dörd aydan
- D) Üç aydan
- E) İki aydan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

237. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə nə vaxt ləğv edilə bilər?

- A) Kirayə müqaviləsi bağlandıqdan bir ay sonra
- B) Kirayə müqaviləsi bağlandıqdan üç ay sonra
- C) Kirayə müqaviləsi bağlandıqdan altı ay sonra
- D) Kirayə müqaviləsi bağlandıqdan bir il sonra
- E) İstənilən vaxt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

238. Aşağıda göstərilən müddəalardan hansı doğru göstərilmişdir?

- A) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə bağlandıqdan üç ay sonra sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir
- B) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir
- C) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin şifahi razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir
- D) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin şifahi razılığı ilə bağlandıqdan üç ay sonra sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir
- E) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə bağlandıqdan bir il sonra sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir

Testin çətinlik dərəcəsi: çətin

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

239. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi nə vaxt ləğv edilmiş hesab edilir?

- A) Həmin şəxslərin kökəcəkləri gündən 5 gün əvvəl
- B) Həmin şəxslərin köçdükləri günün sonrakı iş günündən
- C) Həmin şəxslərin köçdükləri gündən 5 gün sonra
- D) Həmin şəxslərin köçdükləri gündən
- E) Həmin şəxslərin köçdükləri gündən bir həftə sonra

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

240. Vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə çıxarılması hansı qaydada olur?

- A) Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin müəyyən etdiyi qaydada
- B) Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada
- C) Qanunvericiliklə müəyyən edilmiş qaydada
- D) Vətəndaşın (kiayəçinin) müəyyən etdiyi qaydada
- E) Məhkəmə qaydasında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

241. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıda göstərilən müddələrdən hansı aid deyil?

- A) Xidməti yaşayış sahələri
- B) Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri
- C) Şəxsi yaşayış sahələri
- D) Yataqxanalarda yaşayış sahələri
- E) Manevr fondu yaşayış sahələri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

242. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmayan müddəa aşağıda göstərilənlərdən hansıdır?

- A) Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sosial müdafiəsi üçün yaşayış sahələri
- B) Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri
- C) Qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri
- D) Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri
- E) Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

243. Vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulan yaşayış sahəsi hansı yaşayış sahələrinin təyinatıdır?

- A) Xidməti yaşayış sahələrinin
- B) Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələrinin
- C) Manevr fondu yaşayış sahələrinin
- D) Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin
- E) Yataqxanalarda yaşayış sahələrinin

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

244. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri hansı şəxslərin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir?

1. Yaşayış sahələrinin mülkiyyətçilərinin
2. Yaşayış sahələrinin mülkiyyətçilərinin səlahiyyətli şəxslərinin
3. Yaşayış sahələrinin istifadəçilərinin
4. Yaşayış sahələrinin yerləşdiyi yerli icra hakimiyyəti başçılarının

- A) 1, 3

B) 2, 4

C) 1, 2

D) 3, 4

E) 2, 3

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

245. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə bağlı aşağıda göstərilən müddəalardan hansı doğru göstərilməmişdir?

A) Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır

B) Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi şifahi formada bağlanılır

C) Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir

D) Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz

E) Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

246. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə hansı müddətdə ləğv edilə bilər?

A) Razılıq əldə olunduqdan sonra 1 ay ərzində

B) Razılıq əldə olunduqdan sonra 1 həftə ərzində

C) Yalnız razılığın əldə olunduğu gün

D) İstənilən vaxt

E) Razılıq əldə olunduqdan sonra 3 gün ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

247. Aşağıda göstərilən müddəalardan hansı yanlışdır?

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- A) Xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur
- B) Yataqxanada yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur
- C) Xidməti yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur
- D) Yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur
- E) Yataqxana yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

248. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələri ilə bağlı nə etməlidirlər?

- A) Kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır
- B) Kirayəyə götürdükləri yaşayış sahələri ilə bağlı yeni müqavilə bağlamalıdırlar
- C) Kirayəyə götürdükləri yaşayış sahələri ilə bağlı müvafiq ödəniş ödəməlidirlər
- D) Kirayəyə götürdükləri yaşayış sahələrinin birdəfəlik onlara verilməsi ilə bağlı vəsatət verməlidirlər
- E) Kirayəyə götürdükləri yaşayış sahələrini əsaslı təmir etməlidirlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

249. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış hansı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz?

- A) III dərəcə əlilliyi olan şəxslər
- B) Tələbələr
- C) Yaşa görə pensiyaçılar
- D) Dövlət qulluqçuları

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Müəllimlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

250. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin neçə kvadratmetrdən az olmaması şərti ilə verilir?

A) Üç kvadratmetrdən

B) Altı kvadratmetrdən

C) On kvadratmetrdən

D) İyirmi kvadratmetrdən

E) Əlli kvadratmetrdən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

251. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın neçəsinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir?

A) İyirmisinədək

B) On beşinədək

C) Onunadək

D) Yeddisinədək

E) Beşinədək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

252. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın neçəsinədək ödənilir?

A) Beşinədək

B) Onunadək

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz



C) On beşinədək

D) İyirmisinədək

E) İyirmi beşinədək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

253. İdarəetmə müqaviləsində digər müddət nəzərdə tutulmayıbsa, kirayəyə verən, idarəedici təşkilat müvafiq olaraq dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinin kirayəçilərini və çoxmənzilli binanın sahələrinin mülkiyyətçilərini yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqların miqdarının dəyişdirilməsi barədə həmin haqların digər miqdarda ödənilməsi üçün əsas olan ödəniş sənədlərini təqdim etməzdən neçə gün qabaq belə dəyişmənin qanuni əsaslarını göstərməklə məlumatlandırmağa borcludur?

A) On gün

B) On beş gün

C) İyirmi gün

D) İyirmi beş gün

E) Otuz gün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

254. Aşağıda göstərilən müddələrdən hansı yanlış göstərilmişdir?

A) Yaşayış sahəsinə mülkiyyət formasının dəyişməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir

B) Yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir

C) Müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə dəyişikliklərin edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir

D) Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir

E) Mənzil-tikinti kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

255. Kommunal xidmətlərə görə ödənilən haqqa daxil olmayan müddəa aşağıda göstərilənlərdən hansıdır?

A) Soyuq və isti su təminatı

B) Lift

C) Kanalizasiya

D) Elektrik və qaz təminatı

E) İstilik təchizati

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

256. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün nə vaxtdan yaranmış hesab edilir?

A) Yaşayış sahəsinə kirayə hüququ əmələ gəldiyi andan

B) Kirayə müqaviləsi bağlandıqdan bir ay sonra

C) Belə müqavilə bağlandığı andan

D) Kirayə müqaviləsinə görə yaşayış sahəsinin verildiyi andan

E) Kirayə müqaviləsi bağlandıqdan altı ay sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

257. Su obyektinin istifadəçisi aşağıda göstərilən şəxslərdən kimlər ola bilməz? Tam və doğru cavabı müəyyən edin:

1. Su obyektlərindən istifadə hüququ verilmiş fiziki şəxs

2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxsər

3. Su obyektlərindən istifadə hüququ verilmiş hüquqi şəxs

4. Azərbaycan Respublikasının ərazisində yaşayan hər kəs

A) 1, 2

B) 2, 3

C) 1, 3

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) 2, 4

E) 1, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

258. Öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs dedikdə nə nəzərdə tutulur?

A) Su istehlakçısı

B) Su obyektinin istifadəçisi

C) Su istehsalçısı

D) Su obyektinin istehsalçısı

E) Su obyektinin mülkiyyətçisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

259. Su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular dedikdə nə nəzərdə tutulur?

A) Su təsərrüfatı müəssisəsi

B) Hidrometeorologiya müəssisələri

C) Meliorasiya obyektı

D) Hidrotexnika müəssisələri

E) Su təsərrüfatı obyektı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

260. "Su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri" müddəası nəyin anlayışındır?

A) Su obyektlərinin zibillənməsi

B) Suların zərərli təsiri

C) Su obyektlərinin çirklənməsi

D) Su obyektlərinin mühafizəsi

E) Suların bioloji təsiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

261. Su obyektlərindən istifadə edilə bilən məqsədlərinə aid olmayan müddəa aşağıda göstərilənlərdən hansıdır?

A) Kənd təsərrüfatı

B) Meşə təsərrüfatı

C) Hidroenergetika

D) Tullantı suların istifadəsi

E) Ovçuluq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

262. Sudan istifadə edilənlərin hüquqlarına aid olmayan müddəa aşağıda göstərilənlərdən hansıdır?

A) Su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular inşa etmək

B) İstifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq

C) İstifadəyə verilən suyu dövlətin müəyyənləşdirdiyi qiymətdən yuxarı qiymətə digər şəxslərə satmaq

D) Müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək

E) Su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün tikililər inşa etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

263. Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə kim tərəfindən müəyyən edilir?

A) Milli Məclis

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- B) Nazirlər Kabineti
- C) Azərsu Açıq Səhmdar Cəmiyyəti
- D) Yerli İcra Həmiyyəti orqanları
- E) Bələdiyyələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsi

264. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

265. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

266. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat

- C) Növbədənkənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

267. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənkənar
- B) İlkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənkənar
- D) Giriş, vaxtaşırı və növbədənkənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənkənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

268. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

269. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır

- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

270. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

271. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

272. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

273. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

274. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526



275. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrədən az olmamalıdır
- B) 3 metrədən az olmamalıdır
- C) 4 metrədən az olmamalıdır
- D) 1 metrədən az olmamalıdır
- E) 2,5 metrədən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

276. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

277. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

278. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

279. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

280. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

281. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

282. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

283. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

284. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)  
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

285. Süni tənəffüs hansı yollar ilə verilir?

A) Yalnız ağızdan-ağıza

B) Yalnız ağızdan-buruna

C) Ağızdan-ağıza, ağızdan-buruna

D) Bədəni masaj etməklə

E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm  
aspektlər. Bakı, 2008

286. Peşə xəstəliyi nədir ?

A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik

B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik

C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

287. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli

E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

288. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

A) Peşə xəstəliyi

B) Sarılıq xəstəliyi

C) Sətəlcəm xəstəliyi

D) Şəkər xəstəliyi

E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

289. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

A) 3.0 m

B) 2.5 m

C) 5.0 m

D) 1.8m

E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

290. Kollektiv mühafizə vasitələri nədir?

A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr

B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr

C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

291. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

C) Hamısında

D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

292. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

293. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

294. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

295. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefonda, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

296. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

297. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vasitələri

C) Təlimatın kecirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

298. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

B) Növbə rəisi

C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğın söndürmə komandiri



Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

299. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001